

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"Səs" qəzeti mənim
üçün ən əziz qəzətdir

**"Azərbaycan Asiya ilə
Avropa arasında iqtisadi körpü
rolunu gücləndirə bilər"**

3



№ 146 (7314)

16 avqust 2025-ci il.
Qiyməti 60 qəpik

İrəvan Ajj-dən çıxır




Uğurlarımızın təməlində xalq-iqtidár birliyi dayanır



2

Avgustun 8-də Vəşinqtonda baş tutan yüksək səviyyəli görüş və imzalanan çox əhəmiyyətli sənədlər Azərbaycanın gücünü yeni güc qatdı. Həm də bu görüş Cənubi Qafqazın siyasi mənzərəsini dəyişmiş oldu. Artıq bölgədə müxtəlif pozucu, təxribatçı qüvvələrə yer olmayıacaq və region sabitlik adasına çevriləcək.

Bəxtiyar Vahabzadə
dünyasının hikməti



4

2 qiymətlə ali
məktəbə daxil olmaq



8

Bu futbolçu üçün 80
milyon avro təklif edirlər!



16

Alla Puqaçova
Rusiya
vətəndaşlığından
imtina etdi...



16

Uşaq bezi alarkən bu məqamlara diqqət edin!



7

Uğurlarımızın təməlində xalq-iqtidər birliyi dayanır



Avqustun 8-də Vaşinqtonda baş tutan yüksək səviyyəli görüş və imzalanan çox əhəmiyyətli sənədlər Azərbaycanın gücünə yeni güc qatdı. Həm də bu görüş Cənubi Qafqazın siyasi mənzərəsini dəyişmiş oldu. Artıq bölgədə müxtəlif pozucu, təxribatçı qüvvələrə yer olmayıcaq və region sabitlik adasına çevriləcək. Haqlı olaraq mövcud vəziyyətin dəyişməsinin əsas müəllisinin Azərbaycan olduğu qeyd olunur. Bildirilir ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın 30 illik erməni işğalına son qoyması regionda yeni reallıqlar yaratdı. Bu baxımdan Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Fəxr edirik ki, uğurlarımızın təməlində xalq-iqtidər birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi.

Bu bir reallıqdır ki, parlaq hərbi qələbəyə qədər çox gözəlməli olduq. Xalq səbirsiz olsa da, hakimiyyət təmkinini qoruyub saxlaya bildi. Çünkü dövlət başçısı nəyi, neçə və nə zaman etməyi çox yaxşı bilirdi.

Təessüflər olsun ki, atəşkəs dövründə belə Ermənistanın təxribatları nəticəsində onlarla insanımız şəhidlik zirvəsinə yüksəldi. Ötən əsrin 90-ci illərində Ermənistan xarici havadarlarının hərbi, siyasi, maliyyə dəstəyi ilə Azərbaycanın 20 faiz torpaqlarımız işğal edildi və 1 milyona yaxın insanı ev-eşiyindən didərgin salındı. 30 ilə yaxın atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüquq kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən 4 qətnamə qəbul etsə də, Ermənistan bu qərərlərə əhəmiyyət verməyib. Bununla yanaşı, AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası Ermənistanın işğalçılıq siyasetini kəskin pisleyən bəyanatlar qəbul ediblər. Müxtəlif beynəlxalq təşkilatlarda, ayrı-ayrı ölkələrdə danışıqlar aparılsa da, bu danışıqlar nəticəsiz qaldı. Çünkü Ermənistanın arxasında böyük güclər dayandığından iddiəli idi, beynəlxalq təşkilatların qətnamələrini icra etmək istəmirdi. Təbii ki, sonsuza qədər danışıqlar aparıla bilməzdi. Bir gün status-kvo dəyişməli idi və belə də oldu.

Qisas qiyamətə qalmadı

Vaxtin yetişdiyi məqamda qisas günü

başladı. 2020-ci il sentyabrın 27 - də Xalq-Hakimiyyət-Ordu bir araya gəlib, yağı düşmənə qarşı mübarizəyə başladı. Bu möhkəm əsaslara söykənən birlik nəticəsində cəmi 4 gün ərzində Ermənistan ordusu darmadağın edildi, hərbi silah sursatı, texnikası sıradan çıxarıldı. 44 günlük Vətən Müharibəsi ilə Ermənistan dövlət müstəqilliyini tamamilə itirmək dilemməsi qarşısında qaldı. Lakin yene də himayədarları son məqamda Ermənistanın dadına çatıb, məhv olmaqdan xilas etdi.

Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbə uzun əsrlər herb tarixində mövcudluğunu qoruyub, saxlayacaq. Xarici ölkələrin hər bir döyüşen əsger və zabitləri Azərbaycanın Vətən mühərbişində qazandığı qələbənin sirlərini öyrənməyə çalışacaqlar. Bu böyük qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpə etmək güñəndədir. Həm də Azərbaycan herb meydanda düşmənə layiq olduğu yerini göstərməkə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz.

Döyüş meydanında qazanılan qələbə siyasi müstəvidə də alda olundu

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qısa müddətə qələbənin əldə olunması ilə bağlı demisişdir: "Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılması şərtləndirdi. Əger döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Nəce ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğali əbədi etmək istəyirdi, biz danışı-

qlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlerimizin canı-qanı bahasına, hərbçilərimizin reşadəti hesabına, dövlətimizin siyaseti hesabına qazanmışıq".

Söz yox ki, parlaq hərbi, siyasi, diplomatik qələbələrimizin təməli sentyabrın 27-də qoyulsa da Şuşanın azad edilməsi ilə düşmənə ən böyük sarsıcı zərbəni vurmaq olduq. Birmənalı şəkil də demək olar ki, 8 noyabr 2020-ci il də Şuşanın azad edilməsi ilə Qarabağımız qovuşduq. Bu Böyük Qələbə ilə Qarabağ münaqışının xalqımızın zəfəri ilə NIDA! qoymuş gündür. MəhəŞuşanın azad edilməsindən sonra Ermənistan diz çöküb, aq bayraq qaldırmağa məcbur oldu. Bu baxımdan həm də, noyabrın 10-də Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsidir.

Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsinə xalqa çatdırarkən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bir dənə göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəye malik olan xalqdır: "30 ilin əziyyəti, 30 ilin ümidi, 30 ilin ezabları xalqımızı sindirmədi, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da metinləşdik, daha da gücləndik, özümüzü topardıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirom nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, göz-

leyirdi və bu gün gəldi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, "Dedik yetər artıq, bu əsər yetər! Bizim şəhərlərimiz əsər altında nə qədər qalacaq?! Mən mən düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacaq və qovduq da!"

Haqqımız olan qələbə qazanıldı

Noyabrın 10-da dostları sevindirib, düşmənləri xar edən qələbə paradi keçirildi. Bu paradi həm də işğal altında olmuş torpaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradi oldu. "Azadlıq" meydanında keçirilən Qələbə Paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Parada, həmçinin, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Qürurverici məqamlardan biri də ondan ibaret idi ki, müharibənin ilk gündən ürəyi, qəlbə Qarabağla döyünen qardaş Türkiyənin hakimiyyəti, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğan Qələbə Paradında da Azərbaycanla birlikdə oldu.

Qələbə Paradi Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılmışla yanaşı, həm də zamanında Ermənistana pay olaraq verilən Zəngəzurun, Göyçənin, İrəvanın Büyük Azərbaycan torpaqlarına qatılmasına işartı olacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin Qələbə Paradında dediyi fikirlərə ümidi dərəcədə artırır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qələbə Paradında Zəngəzurun, Göyçənin, İrəvan mahalının bizim tarixi torpaqlarımız olduğunu bildirdi: "Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-ci illərin əvvəllərində Ermənistana qarşı işğalçılıq siyaseti torpaqlarımızın işğal altında düşməsinə səbəb olub. Əslində, Ermənistana aqresiv təcavüzkar siyaseti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistana respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb".

Əminliklə demək olar ki, qələbələrimiz və uğurlarımız hələ qabaqdadır. Avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüş və imzalanan sənədlər, yayılan Birgə Bəyannamə onu deməyə əsas verir ki, yaxın vaxtlarda Tramp yolu da (Zəngəzur dəhliz) açılacaq. Bununla da, Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqə təmin olunacaq. Bu olmalı idi. Çünkü Prezidentimiz, Fateh Sərkərdə dəfələrlə çıxışlarında bildirmişdir ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Budur, artıq deyilən fikir reallaşır. Bu yerde Ali Baş Komandan, Prezident İlham Əliyevin diller əzbəri olan tarixi fikri yada düşür: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm".

İLHAM ƏLİYEV

“Azərbaycan Asiya ilə Avropa arasında iqtisadi körpü rolunu gücləndirə bilər”

[آذربایجان-بعد-الانتصار-إلهام-علييف-بتر/](http://mejaletelfn.com/)



Kenyanın ən nüfuzlu mətbuat orqanlarından biri "The Standart" qəzetində Azərbaycan haqqında məqalə dərc olunub. Məqalədə ölkəmizin gələn il mayın 17-dən 22-dək ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) əsas müzakirə mövzularından birinin əlçatan mənzillərin inşası olduğu, bu məsələnin isə Keniya üçün xüsusi əhəmiyyət daşıdığını vurgulanıb. Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistanda liderlərinin imzaladıqları Birgə Bəyannamənin WUF 13-ün əhətə dairəsi və təsir imkanlarının genişlənməsi üçün ciddi imkanlar yaradacağı bildirilib.

Yazida Azərbaycanın 30 illik erməni işğalından azad etdiyi ərazilərdə apardığı iri-miqyaslı bərpa və yenidənqurma işləri, sürelə inkişaf etdirilən nəqliyyat-kommunikasiya xətləri ilə regionda sülh və əməkdaşlığı verdiyi töhfə də vurğulanıb.

Həmçinin qeyd olunub ki, 2002-ci ilde ilk Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmiş Keniya bu sahədə qlobal meyarların WUF13 çərçivəsində yüksək səviyyədə müzakirəsinə xüsusi əhəmiyyət verir. 2024-cü ilde COP29-a ev sahibliyi edən Azərbaycan tərəfindən dayanıqlı urban inkişafı və iqlim dəyişikliyi proseslərinin qarşılıqlı təsirləri ilə bağlı təşəbbüslerine xüsusi diqqət yetirməsi WUF13-ün hədəf və məqsədləri üçün mühüm fürsətlər yadadır.

Bundan əlavə, məqalədə ölkəmizin 2026-ci ilde Ümumdünya Ətraf Mühit Gününe (WED2026) ev sahibliyi edəcəyi və



bu tədbirin global iqlim fəaliyyəti üçün vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, Keniya ilə Azərbaycan arasında inkişaf edən əməkdaşlığın müsbət dinamikası

[السلام-بصيغة-القوة-استراتيجية-علييف-ت/ma/](https://sawtalmowatin.ma/)



ması daha geniş regional əməkdaşlıq məxənizmlərinə ineqrasiya istiqamətində Azərbaycan üçün qapı rolunu oynaya, yeni enerji və ticarət yolları açı, Azərbaycanın Asiya ilə Avropa arasında iqtisadi körpü rolunu gücləndirə bilər. Söyügedən iqtisadi imkanlar həm de təhlükəsizlik amilləri qədər əhəmiyyətlidir, çünki bu məsrut Azərbaycanı qlobal ticarət şəbəkələrinə bağlayır.

Məqalədə vurgulanıb ki, Azərbaycana məxsus sənəsiş təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemi tərefindən vurulmasına qarşı ortaya qoyulan sərt mövqə, eləcə də Ermənistanda Moskvanın iqtisadi və təhlükəsizlik asılılığına qarşı narazılığın artması Cənubi Qafqazda ineqrasianın güclənməsinə yol açır. Belə ki, Ermənistandırla Gürcüstanın əlaqələrinin daha da möhkəmləndirilməsi gözlənilir. Azərbaycanın isə həm de daha geniş regional məsələlərin həllində rolü artıb, İsrail və Suriya arasında görüşlərə vəsitiçilik edərək, coğrafi sərhədlərinin xaricində də təsir imkanlarını nümayiş etdirib.

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan üçtərəflı Birgə Bəyannamə ərəb ölkələrinin media orqanlarında geniş şəkildə işıqlandırılıb. Diaspor Fealiyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin "Qəlebədən sonra sülh – Liderin tarixi misiyası" sərlövhəli analitik məqaləsi Küveyt, Misir, Mərakeş, Əlcəzair və Mavritaniyanın bir sıra xəber portallarında dərc olunub.

Məqalədə vurgulanıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda uzunmüddəli münaqişənin başa çatması və dayanıqlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Sənədə əsasən, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tənqidi, regionda yeni iqtisadi və nəqliyyat əlaqələrinin qurulması istiqamətində razılığa gəlirlər.

Qeyd olunur ki, bu razılaşma Azərbaycanın həm diplomatik, həm də hərbi zəfərlə təsdiqlənmiş üstün mövqeyinin hüquqi-siyasi tanınmasıdır. 2020-ci ilin Vətən müharibəsində əldə edilən Qələbə ilə Prezident İlham Əliyev regionun geosiyasi mənzərəsini dəyişdi, işgal altındakı əraziyi azad etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Lakin əsl liderlik yalnız hərbi qələbə ilə deyil, həm də sülhə nail olmaqla ölçülür. Bu mənada, Prezident Əliyev müharibə meydanında qazandığı üstünlüyü diplomatik arenada da möhkəmləndirək sülhün əsas memarına çevrildi.

Həmçinin yazılıb ki, Vaşinqton razılaş-

Dünya mediası Vaşinqton razılaşmasından yazır

<https://alharir.info/118719-2/>



nəzərdən keçirilərək ikitərəfli əməkdaşlığın gücləndiriləmisi üçün aparılan işlər, bu istiqamətdə baş tutan bərə sırəmühüm səfərlər və tərəfdəşlilik təşəbbsüleri vurgulanıb.

Sərqlə Qərbin kəsişdiyi nöqtələrdə nüfuz xəritələrinin yenidən cızıldıqı həlliədici bir məqamda Ağ Evde Amerika Birleşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülhə dair sənədin imzalanması onilliklər ərzində davam etmiş münaqişənin tarihində dönüş nöqtəsi hesab olunur.

AZÖRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Londonda nəşr edilən nüfuzlu “əş-Şərq əl-Avsət” qəzetində


Huda əl-Hüseyninin məqaləsində bildirilib.

Regionda yaranmış yeni reallıqlara toxunulan məqalədə qeyd olunub ki, Cənubi Qafqaz Rusiya, Avropa, İran və Türkiyə arasında enerji və nüfuz dairəsinin kəsişdiyi əhəmiyyətli bölgə sayıldığına görə, “Beynəlxalq sülh və rifah namine Tramp marsrutu” adlandırılaraq razılaşma tərəflər arasında qarşılurmaqla bərabər, ABŞ-ə Cənubi Qafqazda strateji imkanları genişləndirmək üçün müstəsnə iqtisadi və təhlükəsizlik hüquqları yaradıb. Eləcə də vurgulanıb ki, enerji ilə zəngin Cənubi Qafqaz uzun müddət davam etmiş münaqişə səbəbindən potensialını reallaşdırıbilməyib.

Eyni zamanda, diqqətə çatdırılıb ki, əksər dövlətlər tərefində müsəbət qarşılıklı Vaşinqton razılaşmasına Rusiya və İranda müxtəlif dairələrin mövqeyi birmənalı olmayıb.

Həmçinin yazılıb ki, Vaşinqton razılaş-

Bəxtiyar Vahabzadə dünyasının hikməti



Azərbaycanın çağdaş poeziyasının fəlsəfi fikir tarixində özünəməxsus ideoloji bir xəttə malik müdrik şəxsiyyət, xalq şairi Bəxtiyar Vahabzadə əsrlər üçün əhəmiyyət kəsb edə biləcək əsərlərin müəllifi kimi yaddaşlarda iz salıb. Xalq şairi çoxşaxalı yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan tanınmış sənətkarlardandır. Onu, haqlı olaraq, çağdaş milli şeiriyyinin klassiki adlandıırlar. Azərbaycan şeirinin son yarıməsrlək tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşılarında ailəsilə birlikdə Bakıya köçən Bəxtiyar Vahabzadə burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. O, universitetin aspiranturasında saxlanılmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

ÇAĞDAŞ POEZİYAMIZDA MİLLİ HİSS, DİL, AZADLIQ VƏ VƏTƏN SEVGİSİ

Sənətkar keçdiyi ömrə yoluñun hər mərhələsində böyük amalların, məsləklərin gerçəkləşməsində ömrünü şam kimi əritdi. "Şam əgər yanmırsa, yaşamır demək" deyən şair bir ömrün keşməkeşli, əzablı yollarında yaşayarkən yanmağın kökünü həyat eşqində, vətənə bağlılıqda dərk edirdi. Qətiyyətlə deyə bilərik ki, Bəxtiyar Vahabzadə qələmə güc verdiyi zamandan ideoloji xəttini milli məfkurəsi, vətənə sevgisi, torpağa bağlılığı ilə birləşdirib bu komponentlərin əsasında dönyanın dərədə biləcəyi əsərlərin müəllifi olur. Zamanın ona diqqəti etdiyi mövzuları özündən kənarlaşdırıb, xalqın milli-mənəvi dəyərlərinin çərçivəsində vətəninə xidmət göstərmış, uzun bir yaradıcılıq yolunda ana dilinin saflığı, vətənin bütövlüyü uğrunda mühəbarize aparmışdır. Onun şeirlərinin fəlsəfəsində böyük bir hikmet dayanır. Bu hikmet Nizami Gəncəvi poeziyasından, Füzuli lirikasından, Şəhriyar şeiriyyətinin dilindən gelirdi. Yaxın Şərq və Azərbaycan ədəbiyyatını dərindən bilən filosofların fikir dünyasını mənimseyib, ədəbi cərəyanların əzx etdiyi ideologiyani öyrənən Bəxtiyar Vahabzadə zamanla baş-başa buraxdığı ruhi dünyasının axarında milyonlarla insanların birləşməsinə nail oldu ki, bu da, onun yaradıcılıq ərsinə saysız insanların məhəbbət bəsləməsindən irəli gəldi. İctimai fəaliyyəti, onun ədəbi fəaliyyətinə heç də təsir göstərməmiş, hər iki tərəfdən, məhz Bəxtiyar Vahabzadə olduğunu sübut edə bilmış, dövrün hadisələri və tələbləri çərçivəsində yaradıcılığında özünə qarşı münasibət oyada bilmüşdir. Müdrik bir səsin altında onun Azərbaycana olan sonsuz sevgisinə eşidilir. Bu sevgi hissini bele aşib-dəşmiş, alovlanması ikiyə bölünmüş vətən torpağının harayından, Qarabağ faciəsindən irəli gəldi. Bəxtiyar Vahabzadənin ictimai fəaliyyəti də zəngin və təqdirəlayiq olmuşdur. Azərbaycan Ali Sovetinin və Milli Məclisinin deputati seçilmiş Bəxtiyar Vahabzadə xalqımızın həyatının ən çətin və

mürekkeb anlarında baş verən taleyülü hədiselərə münasibətdə əsl vətənpərvəziyi mövqeyini nümayiş etdirmişdir. 20 Yanvar faciəsi töredilən zaman Bəxtiyar Vahabzadə faciənin törənməsini aydınlaşdırmaq, onun siyasi qiymətini vermək üçün əqide dostlarını bir araya toplayıb çıxış edərək, possovet məkanında, yaşadığımız dövr ərzində, sovet imperiyasına xidmət etmiş insanlara qarşı yürüdülən amansız siyasetin məğzini açmağa, onun hökmünün dərinliklərini xalqa təqdim etməyə cəhd etmişdir. Bəxtiyar Vahabzadə dövrünün şairi olsa da, zamanı qabaqlayan şəxsiyyətlər sırasındadır. Əqli düşüncəsinə fəlsəfi görüşlərində əks etdirən şair 20 Yanvar faciəsinin, Qarabağ şəhidlərinin ağır və mübarizəli həyat yolunu, qaćqın-köckün həyatı yaşayışın insanların nisgil və kədərini poeziyada əks etdirmişdir. Lirik ovqatlı şairin düşüncəsində axıb gələn görüşlərin əsasında ilahi eşq dayanır. Bu eşq bəşeri və dünyəvi bir eşqdır.

KÖKSÜNDƏ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ KÖK SALAN ŞAIR

Bəxtiyar Vahabzadə tədqiqatçı-alim kimi Azərbaycan elmi qarşısında xidmətlər göstərmişdir. Şifahi ədəbi ərsimiz, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhəsi olan əsərlərini elmi ictimaiyyət həmişə dərin maraqla qarşılımasıdır. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə Bəxtiyar Vahabzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edir. Xalqının gücü ilə yazıb-yaratmış Bəxtiyar Vahabzadə Azərbaycan dilinə qarşı soyuq münasibət görüdüyü zaman qələmini bu istiqamətdə kökləyib, "Mənim ana dilim" şeirini yazaraq, bu şeirin arxaşında bir şəxsiyyət kimi çıxış edib, ana dilinin qorunması, onun saflığının saxlanılması üçün bütün insanları - azərbaycanlıları anasına hörmət etdiyi tek, ana diline də belə məhəbbət və ehtiramla yanaşmağa səsləyirdi. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bedli fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Böyük söz ustası xalqımızın yüzüllər boyu təşəkkül tapmış yüksək milli-mənəvi

dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb-yaratmışdır. O, azərbaycançılıq məfkurəsi ilə dərindən bağlı olan və milli özünüdürkə çağırılan çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına dəyərlə töhfələr vermişdir. Azərbaycan xalqının tarixinin qədim dövrlərdə bəri müxtəlif mərhələlərində baş vermiş hadisələr və, böyük şəxsiyyətlərin parlaq simaları ustاد sənətkarın diqqət mərkəzində dayanırdı. Onun hələ ötən əsrin 60-ci illərinin əvvələrində qələmə aldığı "Gülüstan" poemasının həyat və fəaliyyətine çox böyük maneələr yaradacağını bildiyi halda, bu əsəri qələmə almışdır. Azərbaycan dövlətciliyinə, müstəqilliyinə daim can atan, ömrü boyu müstəmləkə əleyhine çıxış edən şair tarixi materiallara söykənib, milli qəhrəmanlıq ənənələrini yaşıdan əsərlərə mütəmadi çıxış etmişdir. Babəkin ölümü, ona qarşı olan xəyanət tarixi materiallara əsasında Bəxtiyar Vahabzadəyə tam dəqiqliyi ilə məlum olduğundan, o, Səhl Sumbat kimilərin vətən eşqi ilə yaşıyan insanlara qarşı olan münasibəti, birmənəli qarşılıyaraq, onlara qəti şəkilət etiraz və nüfretini bildirirdi.

ƏDƏBİ FİKRİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ

Azərbaycan ədəbiyyatının, bütövlükde, XX əsr Azərbaycan ədəbi fikrinin görkəmləri nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən, ingilis, fransız, alman, fars, polyak, ispan, macar, keçmiş sovetlər birliyi xalqlarının dillərinə tərcümə edilib. Bəxtiyar Vahabzadə respublikamızın hüdudlarından uzaqlarda ölkəmizi layiqince təmsil edərək, milli mədəniyyətimizin təbliği və ədəbi ərsimiz dünənya tanıdlılaşdırmaq naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müellifidir. Bəxtiyar Vahabzadənin tariximinin bir çox hadisələrini canlandıran dram əsərlərinin gənc nəslin təbiyəsində böyük

rolu olmuşdur. Müasir həyatləki ziddiyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvı hissələrin tərennümü Vahabzadə dramaturgiyasında böyük məharətə təcəssümü tapmışdır. Onun pyesleri Azərbaycan və eləce də, xarici ölkə teatrlarının sehnələrində uğurla tamaşa qoyulmuş və müəllifinə geniş şöhrət getirmişdir. Azərbaycan Akademik Dövlət Dram Teatrının sehnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kesən qılınç", "Cəzasız günah", "Dar ağacı" pyesleri tamaşa qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemaların müellifidir. Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlenmesində və sənətkarlıq imkanlarının genişlənməsində Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri vardır. Dilimizin poetik imkanlarından məharətə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olmuşdur. Mənəvi ucalıq, dünya və zaman, təbiət və insan həyatının mənəsi haqqında düşüncələrə zəngin poeziyası ədəbi ictimaiyyət tərefində daim rəğbətə qarşılanmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən sözlərinə çoxsaylı mahnilar bestələnmişdir.

TÜRK DÜNYASINA TÖHFƏLƏR VERƏN ZİYALI

Bəddi, elmi-publisistik yaradıcılığını içti-mai-siyasi fəaliyyətə üzvi surətdə əlaqə-ləndirən şair türk dünyasına töhfələr vermiş ziyalı olaraq salnamələrə izni saldı. Bu fikir-lərin hər biri onun xalqına, türk dünyasına olan sevgisinin alılıyindən irəli gəlir. Bəxtiyar Vahabzadə ister şeirlərində, ister-sədə dram əsərlərində və poemalarında bir vətəndaş mövzeyini ortaya qoyub, hadisələrə obyektiv münasibət bəsləyərək zamanın ixtiyarına verirdi. Məhz zamanla baş-başa qoynuğu fikir dünyasında insanlar onun kimiliyini görə bildilər.

Bəxtiyar Vahabzadənin ədəbi-elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatlarına layiq görürlüb. 1985-ci ildə ona Azərbaycanın xalq şairi fəxri adı verilib, 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mühəbarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib. O, bir sıra orden və medallara, o cümlədən, Azərbaycan Respublikasının ali dövlət təltifi olan "İstiqlal" ordeninə layiq görülmüşdür.

Görkəmlə şair, dramaturq və ədəbiyyatşunası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq şairi, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Prezidentin fərdi təqəüdçüsü Bəxtiyar Vahabzadə ömrünün 84-cü ilində dünyasını dəyişib.

ZÜMRÜD BAYRAMOVA

Serdar Ünsal: Zəngəzur dəhlizi ilə bağlı razılaşma Prezident İlham Əliyevin siyasetinin növbəti uğurudur



məhdudiyyətlərin aradan qaldırmasına, o cümlədən əvvəller aktiv anti-Türkiyə və anti-Azərbaycan qüvvələrinin merkezi hesab edilən ölkələrdə erməni diasporunun təsirinin azaldılmasına diqqət çəkib.

Ünsalın sözlerine görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun işə salınması bütün region ölkələrinə, o cümlədən Ermənistən özündə də fayda verəcək. "Vaşingtonun iştirakı ilə razılaşma hər hansı səbəbdən uğursuz olarsa, Bakı və Ankaranın İrandan keçəcək alternativ yolu var. Uduzan tərəf yalnız Ermənistən olacaq", - deyə TADDEF rəhbərini müavini vurgulayıb.

Azərbaycanın bütün düşmənlərinin məğlub olduğu gün



Tarixdə bir çox hadisələrin əhəmiyyəti və dəyəri müəyyən bir zaman keçidkən sonra daha aydın başa düşülür. 8 avqust 2025-ci il tarixinə Azərbaycan diplomatiyası uzun, çətin, amma şərəflə bir yol ilə gelib çatdı və öz hədəflərinə nail oldu. Ermənistan Azərbaycan münaqışosunun qurbanı və hədəfi hər zaman Azərbaycan olub. Qərbdəkələr üçün Azərbaycan müsəlman və türk kimliyi ilə daha çox xarakterizə olunur. Müsəlman-xristian rəqabəti tarixin müxtəlif mərhələlərində fərqli formalar alsa da, mahiyyəti dəyişməz olaraq qalib və yəqin ki bu hər zaman davam edəcəkdir. ABŞ-in dünyasının ən böyük və güclü xristian ölkə olması ermənilərin ABŞ siyasetinə təsir baxımından ən güclü üstünlükleri olub.

SSRI dağılıandan sonra ədaletsizliyə məruz qalan Azərbaycan xilas yolu kimi de təbii olaraq ABŞ-a tərəf daha çox baxıldı. Çünkü o zaman artıq dünyada tek super qüvvə ABŞ idi. Rusyanın müstəqillik eleyhinə təsirinin neytrallaşması baxımından bu qüvvə ilə münasibətlər mühmən əhəmiyyət kəsb edirdi. Amma Ermənistan-Azərbaycan münaqışosundə Azərbaycan sanksiya tətbiq edən də ABŞ oldu. İşgala məruz qalan Azərbaycan erməni lobbisinin nail olduğu 907-cü düzəliş ilə ABŞ-dan sanksiyalara məruz qaldı.

1994-cü ildə Ulu önder Heydər Əliyev dönməz, fədakar, ümidi ölməz Azərbaycan diplomatiyasının əsasını qoymuş. Əsrin müqaviləsini imzalamalıqla ABŞ siyasetinin dəyişdirilməsi istiqamətində uzun və fədakar bir yolu başlanğıcını qoymuş. Azərbaycanın müstəqilliyinin dönməzliyi və

əbədiyyi üçün o zaman ABŞ-la münasibətləri inkişaf etdirmək həyatı cəhətdən əhəmiyyətli idi.

Erməni lobbisinin çox böyük təsira malik olduğu ABŞ siyastəndə ən azı neytrallığı nail olmaq çox böyük uğur idi və cənab İlham Əliyevin rehbərliyi ilə Azərbaycan diplomatiyası 2000-ci illərin əvvəllərində artıq bu hədəfə nail oldu. ABŞ siyastəndə demokratların "kor siyaseti"ni (Obama-Bayden) nəzərə almasaq ümumilikdə ABŞ-Azərbaycan münasibətləri əsasən qarşılıqlı maraqlarla əsaslanıb və pragmatik xarakter daşımışdır.

2020-ci ildə Vətən müharibəsi zamanı Tramp administrasiyasının neytral mövqeyi Azərbaycan diplomatiyasının həm də başqa cəbhədə əldə etdiyi mühüm zəfer idi. Güclü erməni diasporunun bütün səyərlərinə baxmayaq, Azərbaycanın Zəfərdən sonra hər hansı sənsiyaya məruz qalmaması Prezident İlham Əliyevin dahiyanə gedişlərinin nəticəsi idi. Və burda artıq Azərbaycan diplomatiyası dünyada ən yüksək peşəkarlıq qabiliyyətini nümayiş etdirdi.

8 avqust Vaşinqton görüşü və əldə olunan razılaşmalar tekce Ermənistan ilə bağlı deyildir. Ermənistan onsuza da Prezident İlham Əliyev tərəfindən təklif edilən prinsipləri qəbul etdiyi bəyan etmiş və her mənada onun qarşısında təslim olmuşdur. Azərbaycanın Qarabağda məğlub etdiyi qüvvələr sırasında Ermənistan ən kiçiyi və ən zəifidi. Digəq düşmənlər üzərində Zəfərin sənədləşməsi üçün 8 avqust görüşü lazımdı və bu görüş çox ustalıqla və məhərətlə təşkil olundu. ABŞ prezidentinin dilindən bütün dünyaya (Azərbaycan düşmənlərinə) verilən mesajlar artıq bütöv və azad Azərbaycanın müstəqilliyini və dövlətçiliyini

əbədi etdi.

Bələliklə, 1994-cü il Əsrin müqaviləsi ilə Ulu önder Heydər Əliyev ərazilərinin bir hissəsi işğal altında olan Azərbaycanın müstəqilliyini və dövlətçiliyinin qoruyub saxlaya bilmişdirlər, 2025-ci il 8 avqustda Prezident İlham Əliyev azad və bütöv Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin əbədi

olmasına nail oldu. Bu dünya diplomatiya tarixində bir müsəlman və türk dövlətinin indiyə qədər nail olduğu ən yüksək zirvedir.

Tahir Mirkişili

YAP idarə Heyətinin üzvü, Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri.

Amerikalı ekspert: "Azərbaycanla Ermənistan arasında razılaşma Rusyanın Cənubi Qafqazda təsirinin azalmasına imkan verəcək"

Otuz ildən artıq müddətdə ilk dəfədir Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi mümkün olub və mən düşünürəm ki, bu, olduqca əhəmiyyətlidir.

Bu sözü AZƏRTAC-a açıqlamasında ABŞ-in Milli Müdafiə Universitetinin dosenti Stefan Bruks deyib. O bildirib ki, bu saziş Rusyanın beynəlxalq miqyasda təcridin növbəti əlaməti olacaq.


"Demek istədim odur ki, Rusiya ilə Ermənistan arasında çox güclü əlaqələr var idi və rəsmi Moskva bu ölkədə qoşun yerləşdirib. Fikrimcə, Ermənistan Rusiyadan çox da razi deyildi. Belə ki, ən son müharibədə Ermənistan Rusiyadan istədiyi destəyi ala bilmədi. Ona görə də hesab edirəm ki, bu razılaşma Rusyanın Qafqazda təsirinin azalmasına imkan verəcək", - deyə o vurğulayıb.

Amerikalı ekspert Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı ABŞ-la əldə olunmuş razılaşmala da toxunub və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını yüksək qiymətləndirib. "ABŞ-in Azərbaycanın ən yaxşı beş ticarət tərəfdası olduğu deyilir və bu saziş yəqin ki, bu imkanları daha da artıracaq. Anlaşma Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizdə ABŞ üçün iqtisadiyyat baxımından xüsusi imkanlar yaradır. Rusiya bu anlaşma ilə bağlı xarici müdaxilələrə qarşı xəbərdarlıq edib. Bu ölkənin Gürcüstanda, Ukraynada etdiklərini nəzərə alsaq, xarici müdaxilədən danışmasını çox ironik hesab edirəm", - deyə Stefan Bruks əlavə edib.



Səsi ilə ürəkləri fəth edən Müslüm Maqomayev


Dünyanı mahniları ilə gəzən və hər bir ifasında Azərbaycanı, onun gözəlliyini vəsf edən Müslüm Maqomayev bir ömür yolunda böyük bir sənətkar ömrü yaşadı. Mahniları ilə, Azərbaycanı eldən-edə tanıtması ilə. Hansı ölkədə olmasından asılı olmayaraq. böyük sevgi ilə Azərbaycandan söz açdı. Ey əziz anam, Azərbaycan! - deyərək, onu qucağında bəsləyən vətəni ülvı hissələri ilə dünyaya təqdim edəndə bir övlad sevgisini ifadə etmiş oldu.



adi istedədi təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmiş ve məşhur dirijor və bəstəkar Niyazi ilə six təməsda olmuşdu. O, dövrünün tecrübəli pedaqoqlarından dərs almış, və beləliklə, dünya şöhrəti bir ifaçıya çevrilmişdir.

1966-ci ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verir. İki il sonra 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirir və 1969-cu ildə Sopotda keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alır. 1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rehbəri təyin edilib. Bu

fitri istedədi burada çiçəklənməyə başlayır və öz bəhrəsini bir sıra mahniların ifasında görür. Moskvanın görkəmli bəstəkar-neğməkarları Müslümün səsine uyğun olan xüsusi mahnilar bəstələməyə başlanılır. Bunların sırasında "Buhenvald harayı", "Ruslar mühərribə isteyirmi?" mahniları, rus xalq mahnilarından: "Piter boyunca", "Menim atlarım", italyan mahnilarından: "Lučiya", "Sorento" və s. xüsusi yer tutur. Bununla yanaşı, onun repertuarında Azərbaycan mövzusu da öz əksini tapır. Bnlardan Ü.Hacıbəyovun iki romansı - "Sənsiz", "Sevgili canan", həm də babası



Böyük müsiqiçi idi Müslüm Maqomayev. Dildən-dile düşərək, dünyanı klassik müsiqisi ilə gəzən sənətkar sanki ifası ilə bəşəriyyətin dilində danışmağı bacarırdı. Tərcüməye ehtiyac olmadan qitələrə yol açan müsiqisində insanları sanki biri-birine yaxınlaşdırırdı. Sərhədsiz müsiqи dünyası ilə böyük bir məktəb yaratmış oldu. Bu məktəbdən çıxarıları keçdi, ona bənzəmək istedilər də. Amma Müslüm ola bilmədilər. Tekrarsız Müslüm Maqomayev. Onu bizdən çox da uzun olmayan bir zaman məsafəsi ayırsa da bu cismanı yoxluq ruhi dünyalara bir soyuqluq getirməmişdir. İstər ifası, isterse də tərcüməyi-hall ilə nümunəvi bir ömür yaşıda. Onun keçdiyi şərəfli ömür yolunun sehifələri zəngin və oxunaqlıdır.

1942-ci ildə Bakı şəhərində dünyaya göz açan dünya şöhrəti müğənni Müslüm Maqomayev gənclik illerini Bakıda keçirib. İlk dəfə olaraq, 14 yaşında ikən Dənizçilər klubunda çıxış edib. Qeyri adı-istedəda malik olan M.Maqomayev 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günləndə uğurlu çıxışları ilə şöhrət qazanıb. 1960-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Onun en böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La Skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enrico Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı.



O, gənclik xəyallarını gerçekləşdirib və ona Çenarro Barro, Enrico Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərdən Bakı məhəllələrindən birindəki həyətlərdən, dostlarının arasında oxuyardı. Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsildir, bu səsin sehrindən çıxa bilmirdi. M.Maqomayevin nadir səsi, qeyri-

orkestrle Sovet ittifaqının bir sıra şəhərlər ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verir. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerinde çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırib, qramfon valları böyük tirajla buraxıllı.

M.Maqomayevin sonrakı yaradıcılıq fəaliyyəti Moskva şəhərə bağlıdır. Müslümün

M.Maqomayevin "Şah İsmayıll" operasından Şah İsmayılin ariyasıdır. Ənənəyə sadıq qalaraq, M.Maqomayev öz bacarığını bəstəkarlıq sahəsində de müvəffəqiyyətlə sınayır. Bəstəlediyi mahniların sırasında "Ey əziz anam, Azərbaycan!" öz layiqli yerini tutur. Bildiyimiz kimi, o, konsertlərinin evvelində və sonunda, o daima bu mahnını qüvvəli səsle və qüdrət hissili ifa edirdi, bu da dinləyicilərde böyük qürur doğururdu. Ətən əsrin 80-ci illərdə kinoda olməz Nizami rolunda çəkilməsi təkliflər alır və onları qəbul edir. Beləliklə, Nizami obrazını özünəməxsus bir terzdə oynayır və böyük müvəffəqiyyət qazanır.

Onun keçdiyi zəngin yaradıcılıq yolu dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Yaradıcılıq fəaliyyətine görə, SSRİ və Azərbaycanın ən yüksək ad və ordenlərinə layiq görülüb. Qırmızı Əmək Bayrağı Ordəni, Azərbaycan Respublikasının xalq artisti, SSRİ xalq artisti, Xalqlar Dostluğu Ordəni, "Şöhrət" ordəni və "İstiqlal" ordəni ilə təltif olunur. 1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilmişdir. Bütün bunlara yanaşı, müğənni SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır. Böyük müsiqiçisinin sənət dünyasına müsiqi duyma yüksək olan dinləyicilər müraciət edərək, sözün əsl mənasında olməz müsiqiçi olan M.Maqomayevin ifasında gözəl müsiqi əsərlərini dinleyirlər. Hər zaman yaddaşlarda, qəlbələrde yaşayan böyük müsiqiçi böyük səs xəzinəsini bizlərə bəxş etmişdir.

Zümrüd BAYRAMOVA

Uşaq bezləri körpə baxımında ən əsas və vacib ehtiyaclardan biridir. Körpənin dəri sağlamlığından qorunmasında və rahatlığının təmin edilməsində düzgün uşaq bezi seçimi və dəyişdirmə üslubları böyük əhəmiyyət kəsb edir. SIA mövzu ilə bağlı araşdırma aparıb.

Bez seçərkən nələrə diqqət etməliyik?

Bez seçimi həm körpənin rahatlığı, həm də dəri sağlamlığı üçün vacibdir. Səhv uşaq bezinin seçiləsi dəri qıcıqlanması və narahatlığı səbəb ola bilər. Düzgün uşaq bezi seçərkən nəzəre alınmalıdır olan əsas amillər bunlardır:

1. Bezi ölçüsü və çəki uyğunluğu

Uşaq bezləri ümumiyyətlə körpənin çəkisindən görə təsnif edilir.

Bezi sıx olmamalıdır, həm də kifayət qədər yaxşı oturmaları.

Çox sıx olan uşaq bezləri körpənin dərisində tezyiq göstərərək qıcıqlanmaya, çox boş olan isə sızmaları səbəb ola bilər.

2. Absorbsiya qabiliyyəti

Yaxşı uşaq bezi mayeni tez udmalı və körpənin dərisini quru saxlamalıdır. Bu, bir gecədə istifadə edilən uşaq bezləri üçün xüsusilə vacibdir.

Bezi seçərkən, uzunmüddətli qoruma və yüksək udma qabiliyyəti olan məhsullara üstünlük verin.

3. Dəriyə uyğun maddələr

Körpənin həssas dərisi üçün hipoalerjenik və qoxusuz uşaq bezlərinə üstünlük verilmelidir.

Sintetik materiallar əvəzinə pambıq kimi təbii materiallardan hazırlanmış uşaq bezləri dərinin qıcıqlanması riskini azaldır.

4. Sızdırmaqlıq maneələri

Yan maneələri olan uşaq bezləri mayenin sızmasının qarşısını alır və körpənin paltarını təmiz saxlamağa kömək edir.

5. Hərəkət azadlığı

Körpənin rahat hərəkət etməsi üçün el-

Uşaq bezi alarkən bu məqamlara diqqət edin!



məhsul olduğundan, qiymət mühüm amildir. Ancaq sərf qiymətə görə seçim etmək əvəzinə keyfiyyətə də fikir verilməlidir.

Bezi necə dəyişdirmək olar?

Körpənin bezinin dəyişdirilməsi həm gigiyena, həm də dəri sağlamlığı üçün müntəzəm olaraq edilməsi lazımlı olan bir prosesdir. Bezi dəyişdirərkən aşağıdakı addımlara əməl etməlisiniz:

1. Tələb olunan ləvazimatları hazırlayıın

Bezi dəyişdirməyi asanlaşdırmaq üçün əlinizdə aşağıdakı əşyaların olması vacibdir:

Yeni parça

Nəm salfetlər və ya pambıq və isti su

Sərgi və ya qoruyucu bariyer kremi
Dəyişən mat və ya təmiz dəsmal

2. Əllərinizi təmizleyin

Prosedura başlamazdan əvvəl əllərinizi yuyun. Bu, körpənin qulluq edərkən gigiyenani qorumağa kömək edir.

3. Körpəni hazırlayıın

Körpəni dəyişən döşeyin üzərinə qoyaraq onu rahat vəziyyətdə saxlayın.

Körpənin təhlükəsizliyini təmin etmək üçün uşaq bezi dəyişdirərkən heç vaxt körpəni tek qoymayıñ.

4. Cirkli bezi çıxarıın

Cirklenmiş parçanı diqqətlə çıxarıın və nəcisin təmizlənməsi üçün parçanın təmiz bir hissəsinə istifadə edin. Cirkli parçanı möhkəm bükün və zibil qutusuna atın.

5. Körpənin dərisini təmizleyin

Körpənin cinsiyət sahəsini nəm salfet və ya iliq suda isladılmış pambıqla yum-

saq bir şəkildə təmizleyin. Qız körpələrini öndən arxaya təmizləmək infeksiya riskini azaldır.

6. Dərini qurudun

Təmizlədikdən sonra körpənin dərisini yumşaq bir dəsmal ilə yumşaq bir şəkildə qurudun. Quru dəri sərgi riskini azaldır.

7. Qoruyucu krem çəki

Sərginin qarşısını almaq üçün körpənin dərisində nazik bir təbəqə ilə uşaq bezi sərgisi kremi çəkin.

8. Yeni bezi taxın

Yeni uşaq bezini körpənin altına qoyun və lenti körpənin belinə tam oturacaq şəkildə bərkidin. Uşaq bezinin çox sıx və ya çox boş olmadığından əmin olun.

9. Geyimlərini təşkil edin

Bezi dəyişdirildikdən sonra körpəni yenidən paltarına qoyun və onun rahat oturduğundan əmin olun.

10. Əllərinizi yenidən yuyun

Prosedurdan sonra əllərinizi yuyaraq gigiyenəni təmin etməyi unutmayın.

Bezi dəyişərkən diqqət etməli olacaqlar

Daimi dəyişiklik:

Bezi tez-tez dəyişdirmək sərgi və qıcıqlanmanın qarşısını almaq üçün vacibdir. Xüsusi körpənin nəcis etdiyi uşaq bezləri dərhal dəyişdirilməlidir.

Gecə dəyişikliyi:

Gecə boyu yatan körpələrdə uşaq bezinin dəyişdirilməsi yalnız defekasiya zamanı edilməlidir. Bu, körpənin yuxu rejiminin

pozulmasının qarşısını alır.

Nəm salfet seçimi:

Ötirsiz və spiritsiz salfetlərdən istifadə edərək körpənin həssas dərisini qoruya bilərsiniz.

Dəri reaksiyalarına diqqət yetirin:

Körpənin dərisində qızartı və ya qıcıqlanma hiss etsəniz, istifadə etdiyiniz uşaq bezinin və ya salfetini dəyişdirməyi düşünə bilərsiniz.

Körpənizlə ünsiyyət qurun:

Bezi dəyişdirərkən körpəni danışaraq və ya gülümseyərək rahatlaşdırma bilərsiniz. Bu, uşaq bezinin dəyişdirməyi daha zövqlü edə bilər.

Sərgi və qıcıqlanmanın qarşısının alınması üsulları

Bezi dəyişdirərkən düzgün üsullar tətbiq edilməzsə, sərgi və dəri qıcıqlanması kimi problemlər yaranı bilər. Bu problemlərin qarşısını almaq üçün bəzi məsləhətlər:

Bezi tez-tez dəyişdirin:

Yaş və ya çirkli uşaq bezləri körpənin dərisində uzun müddət qalmamalıdır.

Dərinin nəfəs almasına icazə verin:

Körpəni gün ərzində qısa müddətə uşaq bezi olmadan buraxmaq onun dərisinin nəfəs almasına kömək edə bilər.

Keyfiyyətli uşaq bezi sərgi kremlərindən istifadə edin:

Sərgi əlamətlərini gördükdə, qoruyucu kremlər tətbiq etməklə problemin irəliləməsinin qarşısını ala bilərsiniz.

Doğru ölçü bezi istifadə edin:

Çox dar olan uşaq bezləri dəridə sürtünməyə səbəb ola bilər. Körpənin çəkisində uyğun uşaq bezlərindən istifadə edin.

Kimyəvi məhsullardan qaçın:



Tərkibində etir, spirit və ya sərt kimyəvi maddələr olan məhsullardan çəkinin.

Nəticə

Körpənin rahatlığını və dəri sağlamlığını qorumaq üçün uşaq bezi seçimi və uşaq bezinin dəyişdirilməsi diqqət yetirilməli vacib bir məsələdir. Düzgün ölçudə əducu və dəriyə uyğun uşaq bezlərindən istifadə körpənin rahat böyüməsinə kömək edəcək. Bundan əlavə, uşaq bezi dəyişdirərkən gigiyenə qaydalarına diqqət yetirmək və körpənin ehtiyaclarına həssas olmaq sərgi və digər dəri problemlərinin qarşısını almağa kömək edir. Körpə baxımı zamanı bu addımlara diqqət yetirərək həm sizin, həm də körpənin həyatını asanlaşdırma bilərsiniz.

Ayşən Vəli



stik bantlı uşaq bezlərinə üstünlük verilməlidir. Xüsusi sürət və yerimə mərhələsində olan körpələr üçün elastik və davamlı uşaq bezləri vacibdir.

6. Ekoloji cəhətdən təmiz seçimlər

Ətraf mühitə diqqətli ailələr bioloji parçalana bilən materiallardan hazırlanmış uşaq bezlərinə üstünlük verə bilərlər.

Uşaq bezlərinin istehsal prosesində istifadə olunan kimyəvi maddələrin ətraf mühitə zərər vermədiyinə emin olun.

7. Gecə və gündüz bezi

Gecə istifadəsi üçün daha yüksək udma qabiliyyəti olan uşaq bezlərinə üstünlük verilməlidir. Gündüz fəaliyyətləri zamanı daha ince və yüngül uşaq bezləri körpəni rahatlığını artırır.

8. Qiymət və performans balansı

Uşaq bezləri müntəzəm istifadə olunan

Ankara-Dəməşq hərbi müqaviləsi



Türkiyə nizami Suriya ordusunu öz şablonlarına uyğun olaraq yenidən təşkil edir

Türkiyə və Suriya hərbi saziş imzalayıblar ki, Ankara cənub qonşusuna ordunun yenidən qurulmasına kömək edəcək, həmcinin onu yeni silah sistemləri ilə təmin edəcək. Türkiyə Müdafiə Nazirliyinin avqustun 14-də açıqladığı kimi, onlar keçid hökumətinə hücum imkanlarını gücləndirməkdə hərtərəfli kömək etmək istəyirlər.

Həmin gün Türkiyə Müdafiə Nazirliyində keçirilən brifinqdə onlar bir gün əvvəl Ankara ilə Dəməşq arasında müdafiə sahəsində bağlanmış sazişdən danışıblar. "Memorandumun məqsədi hərbi təlim və əməkdaşlığın əlaqələndirilməsi, planlaşdırılması, məsləhətəşmərin aparılması, məlumat və təcrübə mübadiləsi, hərbi texnikanın, silah sistemlərinin, texniki vasitələrin və əlaqədar xidmətlərin alınmasının təmin edilməsidir", - Respublika Hərbi İdarəsindən bildiriblər.

Ankara ayrıca hərbi əleyhinə keçmiş qrupların üzvlərindən formalasən Suriya ordusunun ciddi yenidənqurmaya ehtiyacı olduğuna və onların nizam-intizam, hərbi hazırlıq və döyüş potensialndakı çatışmazlıqlarına diqqət çəkib.



Əreb mediasının məlumatına görə, memorandum iki ölkə arasında daha geniş hərbi əməkdaşlıq paktına dair aylarla davam edən danışıların nəticəsi olub və müzakirəsi Bəşər Əsəd hökumətinin süqtundan sonra başlayıb.

Hazırkı hərbi müqavilə Dəməşq üçün



mühüm möqamda bağlanıb. Mənbələrin The National-a verdiyi məlumatə görə, ABŞ administrasiyası Suriyanın müxtəlif bölgələrində davam edən etnik və dini toqquşmaların qarşısını almaq üçün ordunu cihadçı keçmiş malik yaraqlıdan təmizləmək üçün Suriya hökumətinə təzyiq edir. Eyni zamanda Dəməşqin hökumətə texnokrat nazirlər təyin edəcəyi gözlənilir. "The National"-in mənbələri bildirirlər ki, Amerika tərəfi illərlə vətəndaş qarşılığında nəticəsində dağıdılmış Suriya infrastrukturunun yenidən qurulması üçün vesait toplamaq üçün beynəlxalq donorlar koalisyonunu formalaşmasına kömək edə bilər.

V.VƏLİYEV

ABŞ hesab edir ki, yeni Suriya orduunda açıq-aşkar cihadçı ünsürlərin olması ölkənin indiyədək ayrı-ayrılıqda mövcud olan əyalətlərində (Druz azlığıının olduğu cənub bölgəleri və kurd birləşmələrinin nəzarətində olan şimalşərqi) vahid dövlət institutlarına integrasiya etmek istəklərini itirməkdə olan amildir. Nə kürdlər, nə də druzlar hələ də Dəməşqin qaydaları ilə oynayıb-oynamayaçına dair konsensusa gələ bilməyiblər. Bu vəziyyətdə respublikada separatizm meylleri artmaqda davam edəcək və Əsədin və ordusunun sürətli qəçişindən sonra formalasən dövlətin özü öz-özünə məhv ediləcək, The National-in mənbələri Amerika rəsmiləri arasında əhəval-ruhiyyə barede deyirlər. Türkiyənin yardımının indiki Suriya ordusuna hansı görünüş verəcəyi böyük sual olaraq qalır.

Yaxın Şərqi üzrə ekspertlər qeyd edirlər ki, Ankaranın keçmişdə hökumət



Elçin Bayramlı

Son illərdə ali məktəblərə qəbul üçün keçid ballarına baxanda bishmiş toyuğun gülməyi gəlir. 150-200 balla ali məktəbə qəbul olunur. Bu da o deməkdir ki, ali məktəbə daxil olan tələbə 5 ballı sistem üzrə 1 və 2 qiymətlərlə imtahanından keçmiş olur! Hələ bunlar orta təhsilin seçilmişləri, savadlıları, özünə inanınlarıdır. Konkret desək, orta təhsil sıradan çıxmışdır!

İndi keçək bunun səbəblərinə. Orta məktəbdə normal təhsil almaq üçün hər cür şərait var. Bəs müəllimlər niyə məktəblilərə normal təhsil verməkdə maraqlı deyillər? Çünkü aşağı əməkhaqqı alan müəllim dərs keçməkdə maraqlı ola bilməz. Onun fikri evində olan çoxsaylı problemləri bu maaşla necə həll edəcəyidir. Ona görə də, dərsi başdansovdu yola verib evinə tələsir ki, bir az istirahət edib, axşam repetitorluqla 5-10 manat əlavə pul qazansın. Ali məktəblərə orta və yuxarı balla qəbul olanların çoxu isə məktəblərin yox repetitorlarının, hazırlanıq kurslarının əsəridir. Məktəb, sadəcə, formal olaraq mövcuddur.

Bununla belə, orta təhsil sisteminin iflasa uğramasının səbəblərini təkcə Təhsil Nazirliyində axtarmaq lazımdır, həm də valideynlərin özündən axtarmaq lazımdır. Hər halda, bu ölkədə tam orta təhsil pulsuzdur, dərsliklər pulsuz verilir, məktəblər zəruri ləvazimat və avadanlıqlarla təmin edilir.

O zaman valideyni ağıllı olan, özü isə təhsil almaq istəyən uşaqların savadsız ola bilməz. Hər şey dərsliklərdə yazılıb, bilmədiyini isə müəllimləndən soruşturma olar. İstənilən məlumatı internetdən 1 dəqiqəyə təpmaq mümkündür. Yəni, bilik onu istəyən cibindədir.

Bəs uşaqlar niyə məktəbdə təhsil almaqdə maraqlı deyillər? Burada çoxsaylı səbəblər var. Kend yerlərində uşaqlar təsərrüfat işlərində valideynlərinə kömək etməyə məcburdurlar. Əks halda dillənci vəziyyətinə düşərlər. Ona görə də, tədris ilinin çox hissəsinə məktəbə gəlmirlər, gələndə də, dərslik halıları qalmır.

Şəhərlərdə uşaqlar vaxtlarını internetdə, mobil telefonlarda min oyundan çıxmışda, televiziyanın qabağında keçirməkdə daha çox maraqlıdırlar. Valideynlərin çoxu uşaqlarına mütləq azadlıq verib.

Uşaq da əyləncəni qoyub dərsi niyə oxusun ki? Ağızında uşaq deyirsən. O ne bilir ki, bu gələcəkdə ona hansı problemlər yaradacaq? Axi hələ ki, hər şey müftə gəlir, atası bahalı telefon, kompüter alır, "məktəbi bitiren kimi sənə maşın alacam" deyə söz verir, anası seriala baxmaqdan vaxt təpib ona həyatı başa salır, yalnız uşaqın az yemək yədiyindən narahat olur.

Tədris programının ağırlığı da uşaqları dərsdən soyudur. Lakin bu əsas səbəb deyil, burada məsuliyyətin çox böyük hissəsi birbaşa valideynlərin üzərinə düşür. Valideynlərin çoxu uşaqın həqiqi bilik əldə etməsinə deyil, diplom almasına çalışır. Başa düşmür ki, amansız kapitalizm şəraitində uşaqın əlindəki o kağız parçası ona kömək olmayıcaq, işəgötürənlərə bacarıqlı, savadlı kadrlar lazımdır. Belədə həmin diplomlular ordusunun çoxu işsiz qalır, ya da en yaxşı halda hardasa fəhləlik, sürücülük, satıcı işi təpirlər.

Göründüyü kimi, təhsilimizin bərbad gündə olması üçün çoxsaylı səbəblər var. Nə qədər ki, təhlil sisteminin başında fasiləsiz və nəticəsiz eksperimentlər aparılır, nə qədər ki, cəmiyyət olaraq təfəkkürümüz, gələcəyə baxışımız dəyişməyib, bu problem həll olunmayıcaq.

1-2 qiymətlə universitetə daxil olub, orada 4 il vaxt itirib, bir "kağız parçası" ilə çıxmışdansa, uşaqları yönəldin peşə məktəblərinə, kurslarına, imkan verin bir sənət, peşə öyrənib həyatda öz bacarıqlarını realizə etsinlər. Bununla özlərinə və cəmiyyətə daha faydalı olarlar.

“İstirahət və müalicə mərkəzlərində yaradılan əsaslı yeniliklər məmənunluq hissi doğurur”

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının istirahət və müalicə mərkəzlərində yaratdığı əsaslı yeniliklər məmənunluq hissi doğurur. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdürü fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov müalicə aldığı Buzovna Fizioterapiya mərkəzində yaradılmış yüksək xidmət, şəffaflıq və peşəkarlıq, müalicə mütəxəssislərinin fəaliyyətindəki yeniliklərə dair fikirlərində bildirib.

O, e-ahik Elektron Rezervasiya sistemi vasitəsilə rahat şəkildə Buzovna Fizioterapiya Mərkəzinə yollayış allığını vurğulayıb. Hazırda bu xidmətlərin şəffaf və əlcətanlığına münasibət bildirən alim qeyd edib ki, yaradılmış şərait böyük zəhmətin nəticəsidir və müsər tələblərə cavab verir. Həmçinin burada bir çox həmkarlarının da yeniliklərdən və göstərilən xidmətlərdən məmənun qaldıqlarının şahididir. Alim vurğulayıb ki, islahatlar üzvlərin xidmətlərdən rahat istifadə etməsinə imkan yaratdığı kimi, həmçinin bütün həmkarları da öz fəaliyyətləri ilə prosesə dəstek olmalıdır. Çünkü şəffaflıq və əlcətanlıq principinə əsaslanan belə fəaliyyət Cənab



Prezidentin qarşıya qoymuş islahatlar konsepsiyasının önemli tərkib hissəsidir.

“Ailə dəyərlərinin qorunmasında məktəbin rolü”



Bu mövzuda HDİM İB növbəti tədbirini İsmayıllı rayonunda keçirib

fonunda milli-mənəvi dəyərlərimizin təzyiqə məruz qaldığını bildirib. Vüsalə Mənsimova isə çıxışında bildirib ki, müsər dövrün yenilikləri mədəniyyətlərə və milli mənəvi dəyərlərə zərər vurur, bunun qarşısını almaq üçün biz öz dəyərlərimizi daha çox qorumalı və yaşıtmalıyıq. YAP-in İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov isə çıxışında uşaqların, yeniyetmə və gənclərin məktəbə yanaşı ailədə valideynlər tərəfindən milli, mənəvi dəyərlərimiz, adət ənənələrimiz, sağlam ailə modeli haqqında əsaslı bilgilər əldə etmələrinin vacib olduğunu bildirib. Qeyd edib ki, bu vacib amilin həyata keçirilməsi ilə gənclərimiz Azərbaycanı daha çox sevər, milli ruha daha geniş formada bağlı olar. Digər çıxış edənlər, o cümlədən müəllimə Günel



İlham Əliyev çıxışında ailə dəyərlərinin sağlam, milli maraqlara uyğun inkişaf etdirilməsinin vacibliyini bildirib və uşaqları, yetişməkdə olan gənc nəsl, ümumilikdə cəmiyyətin bütün təbəqələrini ailə dəyərlərimizə hörmət və rəğbet göstərməyə çağırıb.

Elmi işçi Afaq Orucova bəşəri və milli dəyərlər haqqında danışış və müsər dövrə inteqrasiya prosesləri məlumat verib. O çıxışında Azərbaycanın özünəməxsus nümunəvi adət, ənənəsinin, ailə dəyərlərinin olduğunu və bu dəyərlərin qorunub, saxlanması və inkişaf etdirilməsində dövlətimizin geniş işlər gördüğünü söyləyib. Layihə rəhbəri onu da qeyd edib ki, məktəbli uşaqlar milli irsimizə daha çox maraqlı, göstərməli, öyrənməli və təbliğ etməlidir.

Mənsimova, rayonun Gulyan kənd sakini Namiq Mürsəliyev, İsmayıllı MKS əməkdaşı Aytən Qəmbərova, rayonun Zərnova kənd sakini Namiq Aslanov və digərləri müsər dövrə gənclərin milli ruhunda tərbiyə olunmasının cəmiyyətimizin inkişafına genişmiyyətaslı töhfələr verəcəyini bildiriblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Qapısından pərdə asılan evlər

İnsanın məhrəmiyyət və qorunma duygusunu hiss etməsi ilə eyni vaxtda yaranıb pərdə ehtiyacı. Elə farscadan tərcümədə də örtən, pünhan edən mənasını verir. Elə insan da pünhan qalmaq istədiyi üçün pərdəyə ehtiyac duyub, istifadə edib. Pərdə həyatımıza girəndə qapı anlayışı yox idi insanın, qapı nədir, necə olur, bilmirdi. İbtidai dövrlərdə insanların sığınacaq imkanları indikilərdən fərqli idi, mağaralarda yaşayışın çöldən gələn isti və soyuq havanın qarşısını almaq üçün, yırtıcı heyvanlardan qorunmaq üçün heyvan dərilərindən, ağac yarpaqlarından pərdə düzəldirdilər mağara girişinə. Sivilizasiya inkişaf etdikcə mağaranın içində, sonralar daxmalarda pərdələrlə arakəsmələr-otaqlar yaratmağa başladı insan, beləcə evdəki məhrəmiyyət qorundu, qadın-kişi, böyük-kiçik arasındaki pünhanlıq o pərdələrlə tənzimləndi.

İndi de var rayonlarda, kəndlərdə, evlərin pəncərəsindən başqa qapısına da pərdələr asılır. Həm daxili, həm də bayır açılan qapılarda görmək ola o pərdələri. Xüsusilə evin bayır qapısında pərdə mədəniyyəti var kənd yerlərində. İstidə, bürküdə qapı açıq saxlananda o pərdələr qoruyur məhrəmiyyəti, içəridəkili. O pərdə ardır, həyadır o insanlar üçün. O pərdə yuxarı qaldırılmır, yıqlılmır, daimi açıqdır. O pərdəli evlərdəki insanların namusu, ari, həyası həmişə nümunə olurdu. Bayır qapısında pərdə olan evlərdən əxlaqsız insan çıxmazdı, həyasız insanlar yaşamazdı o pərdələrin arxasında. Həyası, əxlaqi olmayanlar niyə qapısına pərdə tutmaq ehtiyacı duysun ki?

Bu günlərdə bir şeyin fərginə vardım, ara-sıra sosial şəbəkələrdə qarşıma çıxan videolarda o pərdə asılmış qapılardan çox görməyə başlamışam axı. Yenə qapı açıqdır, pərdə örtülü. Bir şey fərqli idi, indi o pərdəli qapıların arxasındaki məhrəmiyyət yox idi o videolarda. Əksinə, pərdə öndən baş verirdi baş verəcəklər. Nə baş verirdi?

Cinsi azlıqlar rəqs edir o pərdəli qapıların önündə. Əynində da bir qadın corabı (retuz dediyimiz geyim), göbəyini açıqda qoyan bir köynək (indiki gənclər ona crop deyir), ayağında bir qadın şəşəpə, saçları yeni uzanmağa başlayan, üzünü ülgüclə dərinən təmizləyen, sir-sifəti boyalı yarı kişi, yarı qadın biri rəqs edir o videolarda. Əksinə, pərdə öndən baş verirdi baş verəcəklər. Nə kişi deyil, nə qadın, qadın olmağa hazırlaşan kişi demək olar.

Əvvəl paytaxtda rastlaşırkıdəq belə vəziyyətlərlə, gecə klublarından çekilib paylaşılan kadrlarda göründük bu cür yarı qadın, yarı kişi adamları. Sonralar sosial şəbəkələrdəki aktivlik artıraq instaqramda, tik-tokda qəribə adamlar peydə olmağa başladı, canlı yayımlar açıb səhəbet etməyə, izləyici yığmağa başladılar o adamlar. Öz parıltılı həyatlarını göstərdirən o canlı yayımlarda, necə yaşayırlar, nə cür yaşayırlar, hamisini çekirlər. Bahalı həyat, əla döşənmiş ev, son model maşınlar, lüks məkanlarda əyləncə gəncləri beləcə cəlb etdi. Kişi kimi bir qazancı olmayıcağıını görün yeniyetmə, cinsini danmayı, onun kimi yaşamağı seçir, əgər belə etsə daha lüks həyatı olacağını dərk edir. Yalan da deyil, onların həyatı bahalıdır. Kim maliyyələşdirir, kim sponsorluq edir bilmirəm, amma bu həqiqətdir ki, onlar dolanışq dərdi çekmirlər, pulu kağız kimi xərcləyirlər, her həftə bir ölkəyə səyahət edirlər.

O pərdəli ev qapılarının qarşısında rəqs edən, canlı yayım açaclar, baxış toplamaq, özünü tanımaq hayında olanlar da onlar kimi olmağa çalışın gənclərdir. Ən ucqar rayonlarda, kəndlərdə belə vəziyyət hökm sürür. Belə insanlar əvvəller də vardi, amma bu qədər yox. Olanlar da cəmiyyətin stiqmasından, qınağından qorxurdu, üzə salındı. Bilmirəm, belə də elə bu qədər imiş, internet üzə çıxardı hamisini. Rəqəmsallıq əxlaqi da başqa müstəviye keçirdi, cinsiyyəti də. O cinsi dananlar kimi olmaq istəyən o qədər uşaq var ki indi. Bir qılgılcım gözləyirlər sadəcə, qınağından qorxmayanlar da o kamerası üzerinde istədiyini edənlərdir.

Cox narahatam, öz övladlarım üçün, hamının balası üçün. Bir vaxtlar uzaq ölkələrdəki orta cins polemikalarını oxuyub təəccüb edirdik, bizdəki orta cinslərdən xəbərsizmişik. Yağış sonrası göbəlek misali, hər yerdədirler. Sayları getdikcə artır, kütłəviləşir vəziyyət. Vaxtla ata-anasından çəkinən indi cəmiyyətdən də çəkinmir, ətrafi vecinə almır. Pərdə qalxıb artıq, jurnalı baxdıq, kino qabaqdadır. Anons heç yaxşı şeylər söyləmədi bize...

İrəvan Aİİ-dən çıxır



BAXIŞ BUCAĞI

Ermənistənin Zəngəzur dəhlizində tutduğu mövqə malların və xidmətlərin sərbəst hərəkəti üçün problemlər yaradır

Çolpon-Atada İssik-Kul sahilərinin də cümlə axşamı başlayan və cümlə günü davam edən iki əlamətdar hadisə baş verir: III Qırğızistan-Rusya Biznes Forumu və Avrasiya İqtisadi İttifaqının (Aİİ) Avrasiya Hökumətlərarası Şurasının (EIGC) 43-cü iclası keçirilir. Tədbirdə ABŞ-in şirkəti tərəfindən nəzarət ediləcəyi gözlənilən Zəngəzur dəhlizini ilə bağlı potensial geosiyasi dəyişikliklər fonunda iştirakı xüsusi əhəmiyyət kəsb edən Ermənistən hökumətinin başçısı Nikol Paşinyan istisna olmaqla, İttifaqın üzvü olan ölkələrin baş nazirlərinin iştirakı gözlənilir.

Nikol Paşinyan öten ay Minskde keçirilən Avrasiya İqtisadi Forumunu buraxıb və o, bu gün Çolpon-Ataya gəlməyib. Onun mətbuat katibi Nazeli Baqdasaryanın sözlərinə görə, Ermənistən hökumətinin başçısı avqustun 12-dən 15-dek məzuniyyətdədir. Lakin Belarus prezyidenti Aleksandr Lukaşenko daha sonra təklif edib ki, belə də Aİİ-də hər şey qaydasında deyil və Ermənistən hökumətinin başçısının Aİİ-nin iclaslarını buraxmasının səbəbini axtarmaq lazımdır.

Sürətli dəyişikliklər, bazarlar və texnologiyalar uğrunda şiddetli rəqabət, eləcə də qeyri-sabit geosiyasi vəziyyət dövründə qərarların qəbulunun süreti və keyfiyyəti uğurun əsas amile çevrilir. Aİİ-nin hazırkı görüşü rəqabətin tekçə iqtisadi deyil, həm də geosiyasi müstəvidə olduğu bu aktual məsələlərin müzakirəsi üçün platformaya çevrilməyi vəd edir. İclasda müzakirə oluna

biləcək məsələlərdən biri də bu yaxınlarda İran arasında Aİİ ilə azad ticarət zonasının yaradılmasına dair imzalanmış sazişdir ki, bu da ticaret əlaqələrinin inkişafında mühüm addım ola bilər. Lakin Ermənistən etrafındaki vəziyyət və onun Zəngəzur dəhlizinin inkişafı üzrə ABŞ-la müstəsna tərəfdaşlığı ciddi maneelər yaradır.

Xatırladaq ki, Zəngəzur dəhlizini Ermənistən ərazisindən keçməklə Azərbaycanı onun Naxçıvan muxtarıyyəti ilə birləşdirmək üçün nəzərdə tutulub. Dərc edilmiş məlumatə görə, Ermənistən ABŞ-la bu məşrut üzrə tərəfdaşlığı eksklüziv ola bilər və 99 il hesablanır. Qeyd edilib ki, bu, ABŞ prezyidenti Donald Trampin Ermənistən ərazisinə nəzarət etməsi deməkdir, bu, Aİİ-nin prinsiplərini sual altına qoyur. Malların




və xidmətlərin sərbəst hərəkəti Aİİ-nin temel daşıdır. Zəngəzur dəhlizi kontekstində bu o deməkdir ki, Naxçıvandan (Azerbaycan) Azərbaycana giriş və çıxışda gömrük postları yaradılmalı və Aİİ çərçivəsində müəyyən edilmiş vahid gömrük rüsumları tətbiq edilməlidir. Ermənistəndə yerləşən Rusiya hərbi bazası gömrük postlarını təmin etmir. Lakin Tramp öz nəzarətini bərqərar edərsə, bu, İttifaq daxilində malların və xidmətlərin sərbəst hərəkətini mehdudlaşdıracağrı üçün Aİİ-nin nizamnaməsinin birbaşa pozulması deməkdir. Bele olan halda Ermənistən çox güman ki, ABŞ-la tərəfdaşlıq və Aİİ-yə üzvlük arasında seçim etməli olacaq.

Bildirilir ki, artıq Aİİ ilə Azad Ticarət Zonası (ATZ) sazişi imzalayan İran üçün Zəngəzur dəhlizi prioritet deyil. İrandan gələn və İrana daşınan mallar ABŞ-in heç bir müdaxiləsi olmadan hazırkı ATZ çərçivəsində daşınır. Ermənistən bu müqavilələrə əmel etmeye borcludur. Aİİ-nin qarşidan gələn iclasında Birlik üzvləri İrəvana İranla Azad Ticarət Zonası çərçivəsində öhdəliklərini xatırlada bilərlər. Aİİ qaydalarına əmel edilməməsi, xüsusən də mal və xidmətlərin sərbəst hərəkəti Ermənistən təşkilata üzvlüyünün legitimliyini şübhə altına ala bilər. Üstəlik, artıq Ermənistənə İrəvanın Aİİ ilə yaxınlaşmasının arzuolunmazlığı barədə xəbərdarlıq edilib, çünki bu, Aİİ normalarına ziddir. Və belə davam edərsə, Rusiya müvafiq tədbirlərin tətbiqi məsələsinə baxacaq. Bir müddət əvvəl bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk danışmışdı.

Bununla belə, Ermənistən Tətbiqi Siyasi Araşdırıcılar İnstitutunun elmi işçisi Sergey Melkonyan Qazaxıstanın Kazinform agentliyinə verdiyi müsahibədə deyib ki, "...iqtisadi nöqtəyi-nəzərdən Aİİ Ermənistən üçün MDB-dən daha maraqlıdır". Ermənistən Aİİ-yə üzvlüyünə gəlincə, bu, real perspektiv hesab edilmir. "İİR-in son sorğusuna görə, ilk dəfə olaraq Ermənistən əhalişinini yaradan az hissəsi Avropa İttifaqına üzvlük ideyasını destekləyib, gənclər isə en böyük şübhə ilə yanışılırlar. Eyni zamanda, Ermənistən rəhbərliyi Aİİ-dən çıxmağı planlaşdırıldığı vurğulayır. Bu onunla izah olunur ki, cəmiyyətin əsas prioritətləri təhlükəsizlik, sərhədlər və Aİİ-də bu sülh və real təminat deyil. Bu kontekstdə Aİİ, xüsusən də Qazaxıstanla iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün axtarılan platforma olaraq qalır", - Melkonyan vurğulayıb.

İrəvan Aİİ-dən çıxır



Əvvəli-Səh-10

Rusiya tərəfi Zəngəzur dəhlizinə nəzarəti itirdiyini anlayınca bunun Ermənistən üçün nə qədər acınacaqı olacağını sübut etmeye çalışır. Bildir ki, Aİİ Ermənistən iqtisadiyyatı üçün həyat xəttidir: üzvlük milyardlar və sabitlik getirir. 2024-cü ilde Ermənistənin Aİİ ölkələri ilə

dollara çatıb.

İclasda təşkilat daxilində ümumi valyuta bazarının yaradılması da daxil olmaqla digər məsələlər de müzakirə olunacaq. Layihə 2030-cu ilə planlaşdırılır. Qırğızıstanın iqtisadiyyat və Ticarət Nazirliyinin EAEU-nun əlaqələndirilməsi şöbəsinin rəhbəri Elimbe k

şəkildə ortaya qoyulan bir hadisənin canlı şahidi olduq. Moskva bunu "kollektiv Qərb yene də hər şeyi birterəflı qaydada, öz zövqünə və fikrinə uyğun etmek qərarına geldi, çünkü qurulmuş ritorikaya görə, bu, Vaşington və Brüsselin fəal dəstəyi ilə ölkələrin sülh və sabitlik üçün qanuni hüququndur" kimi təqdim

mühüm amildir. Pul proqnozlaşdırıla bilənləyi və sabitiyi sevir. Məsələn, Ermənistən bu cür ahəngdarlıqla öyüne bilməz və Paşinyanın seçki dəstəyini itirməsi veziyəti tamamilə alt-üst edə bilər. Tərəflərin bütün niyyətləri həyata keçərsə, Gürcüstan yeganə nəqliyyat dəhlizi olmaqdan qismən çıxacaq. Əslində, gürçülər Sovet İttifaqının dağılmış



ticarət dövriyyəsi 12,7 milyard dollara yüksəlib (halbuki, bu ticarətin 90 faizi Rusiyanın sanksiyalardan kənar qızıl və almaz satışı sayəsində formalasılıb). Bu rəqəm Avropa İttifaqı ilə ticarət həcmini əhəmiyyətli dərəcədə üstələyir ki, bu da eksi, 14% azalaraq cəmi 2 milyard dollara çatıb. Aİİ təkcə Ermənistənən əsas tərəfdaşı deyil, həm de onun iqtisadi sabitliyinin əsasını teşkil edir. Enerji resurslarının etibarlı təchizatçısı kimi Rusiyanın rolü xüsusiət vacibdir: qaz və neft mehsulları sərfeli şərtlərlə verilir. İttifaqdan çıxmış Ermənistən enerji və xidmətlərin qiymətlərinin keşkin artması, həmçinin xariçi ticarətin əhəmiyyəti hissəsinin itirilməsi ilə hədələyir ki, bu da artıq Aİİ-yə doğru açıq-ashar keçid nümayiş etdirir.

Moskva Aİİ-nin bütün ölkələr üçün nə qədər əhəmiyyəti olduğunu Qırğız Respublikasının başçısının Qırğızistan-Rusiya iqtisadi Forumunun iştirakçılarına müraciətindən bir cümləni yazmaqla qeyd edir: "Aİİ-nin bir hissəsi olmanın üstünlüklerini Qırğızistan Prezidenti Sadır Japarov da qeyd edib. O bildirib ki, "Qırğızistan Aİİ ilə əməkdaşlığı önem verir və Rusiya ile çoxeslik dostluq əlaqələrini yüksək qiymətləndirir və onları möhkəmləndirməyə çalışır. Japarov qeyd edib ki, Rusiya respublikanın əsas ticarət, iqtisadi və investisiya tərəfdəşlərindən biri olaraq qalır. Beləliklə, 2024-cü ilde iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 25% artaraq 3,9 milyard dollara, Qırğızistan mallarının Rusiya Federasiyasına ixracı 40 faizə yaxın artıb, Rusiyanın Qırğızistan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi isə 280 milyon

Kanibek qeyd edib ki, bu, ümumi birja bazasıdır - bizneslərin, müəssisələrin, kənd təsərrüfatı sektorunun və ticaret şirkətlərinin şəffaf qaydalara uyğun olaraq malların topdan satışı və alış ilə bağlı mütəşəkkil platformadır. "Ümumi birjanın işə salınması bütün Aİİ ölkələri üçün eyni qaydaları, şəffaf qiymətləri yaradır, çünkü hamı görə bilər ki, məsələn, qırğızıstanlı fermer və rusiyalı alıcı nece ticarət edir.

Boz şxemlerin sayı azalacaq, çünkü ticarət rəsmi şəkildə qeydə alınacaq, milli valyutalardan istifadə imkanları daha da genişlənəcək", - Elimbek Kanibek izah edib.

Rusiya Ermənistəni itirdiyini anlamaya başlayıb. ABŞ-da keçirilən görüşdən sonra baş verənlər isə Ermənistən-Aİİ və Ermənistən-Rusiya münasibətlərinin son akordlarıdır. Artıq geriye dönüşün mümkünəzə olduğunu hər iki ölkədə anlamaya başlayıblar. Rusiya əvvəlcə vəsítəcələrini, sonra Ermənistəndəki 5-ci kolonunu, daha sonra iqtisadi rıqaclarını işə salsa da təzyiqlər effektsiz oldu. Rusiya Ermənistəni itirməklə İranla ticari layihələrini də itirməli olur. İranın aqressivləşməsinə səbəb de budur.

Rusiyasız Cənubi Qafqaz

Avgustun 8-də Azərbaycan liderləri İlham Əliyev və Ermənistən liderləri Nikol Paşinyan ABŞ paytaxtına səfər etdilər və burada prezident Donald Trampın iştirakı ilə sülh arzuları ifadə edərək sənəd imzalayıblar. Beləliklə, dönyanın o tayında qələmin üç vuruşu ilə Cənubi Qafqazda yeni nizamın formlaşlığı elan edildi və Rusiya artıq "kiçik şahmat taxtası"ndan sıxışdırıldı. Biz parlaq

etdi.

Görünür, tarix həqiqətən de dövridir. Bundan əvvəl Avropa təhlükəsizliyi Rusiyasız, lakin anti-Rusiya Ukraynasının iştirakı ilə qurulmuşdu. Neticə proqnozlaşdırıla bilən idi, lakin Qərbin istədiyi, istədiyi yerə, istədiyi vaxt edə biləcəyinə inanan insanlar tərəfindən rədd edildi. Neticədə Rusiya Avropa ərazisində hərbi əməliyyatlar apardı və qurulmuş dünya nizamını tamamilə məhv etdi. İndi Qarabağ mühəribəsi və onun dəsləri Azerbaycan və Ermənistəni fərqli və Moskvazız düşünməyə vadar edib. Kreml isə ölkələr "Kiyevin səhvini təkrarlaya bilərsiniz, xəbərdarlığını edir. Kreml loyaldır, çünkü hadisələrin içinde deyil, kənarlaşdırılıb. Qovulduğuna görə, "diqqətini cəmləşdirir".

Bəs Gürcüstanda ne baş verir? Zəngəzur dəhlizinin açılmasının Gürcüstəni tranzit rolundan məhrum edəcəyinə, daha az əhəmiyyət kəsb edən məkana çevirəcəyinə, Mərkəzi Asiyadan, Rusiyadan Cənubi Qafqazdan və eks istiqamətdən bütün axınların eyni marşrutla gedəcəyinə inanmaq sadələvhəldür. Çatdırılma mexanizmlərinin şaxələndirilməsi istənilən biznes müqaviləsinin əsas telebidir. Və bütünlikdə dəhlizlə bağlı çətinlikləri nəzəre alsaq, onsuz da döyülmüş yola tələbat getməyəcək. Üstəlik, nece baxsanız da, Gürcüstan regionun sabit ölkəsi olaraq qalır. Etiraz hərəkatları, qəfil inqilab, millət liderinin istefası və ya siyasi elitenin dəyişməsi səbəbindən bütün əsas və strateji razılaşmaların pozulma və ya yenidən işlənmə riski olmadığı üçün idarəcilik sistemi dayanıqlığını və davamlılığını sübut etdi. Donald Tramp sərmayələrdən danışarkən bu

sindan sonra ən güclü qlobal siyasi tələtüm dövründə geosiyasi kozırlarını itirirlər. Bundan əlavə, Avropa İttifaqı Gürcüstəna qarşı soyuq mührəbə aparır, dövləti öz siyasi iradəsinə tamamilə tabe etmək üçün bütün mümkün vasitələrlə "Gürcü arzusu" hökumətinə hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Diger tərəfdən, Tramp administrasiyası ilə elaqələr qurulmayıb. Gürcüstan və ABŞ eyni gəmidə görünür, amma əslində Cozef Bayden administrasiyası tərəfindən hələ də pis niyyətin izi var. Ona görə də, təbii ki, reaksiya səmimidirsə, Tiflisin niyə belə hidetlə əl çalması və sevinməsi tam aydın deyil.

Heç kimə sərr deyil ki, Amerika və Avropa liderlərinin tərifli çıxışlarına öyrəmiş həm hakimiyyət, həm də onun opponentləri Bakı və İrəvanın Tiflisdən daha çox diqqət və dəstək almasına açıq qısqanlıqla yanaşırlar. Axı son 20 ilde ölkə ağlışımaz və ağlaşımaz bütün qurbanlar verib, tələb olunan İslahatları, dəyişiklikləri etirazsız həyata keçirib. Bütün bunlar Qərble maksimum yaxınlaşma naminə, Bayden administrasiyası və Brüsselin siyasi elitarası sadəcə olaraq bütün ölkəni fasileyə verdilər, çünkü Tiflis bəzi postulatlarla razılaşmamağa cesaret etdi. Dərhal məlum oldu ki, sən demokratiya ola bilməsən, MDB-nin üzvü ola bilərsən, Rusiya ilə yaxşı münasibət qura bilərsən, üstəlik, hətta öz ərazisində hərbi baza qura bilərsən, yene də Amerika və Avropa ilə dost ola bilərsən. Gürcüstanın siyasi elitarası üçün bu, aydın dərsdir.

V.VƏLİYEV



"Danışıqlar Ağ Evin Cənubi Qafqaz siyasetində rol oynaması üçün real imkanlar yaratdı"



"ABŞ Prezidenti Donald Trampın vasitəciliyi ilə Vaşinqtonda bas tutan Ermənistan-Azərbaycan danışıqları Ağ Evin Cənubi Qafqaz siyasetində rol oynaması üçün real imkanlar yaratdı. Xüsusilə "Beynəlxalq Sülh və Rıfah naminə Tramp Marşrutu" (TRIPP) marşrutunun (Zəngəzur dəhlizi) açılması və 99 il müddətinə ABŞ-in nəzarətinə verilməsi Vaşinqton prizmasından ciddi uğur sayılır". Bu sözləri SLA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlerine belə davam edib: "Sırr deyil ki, ABŞ üçün bu dəhliz həm də Çinin "Bir Kəmər, Bir Yol" layihəsinin Qafqaz ayağını balanslaşdırmaq baxımdan əhəmiyyətlidir. O zaman maraqlı bir sual yaranır: ABŞ aktiv şəkildə regiona daxil olarkən, əsas rəqibi Çin niyə səssizliyini qoruyur?

Çinin sükütünün səbəbi

Çinin səssizliyinin müxtəlif izahı ola bilər. Lakin ilk qeyd edilməli məqam Pekinin bu kimi situasiyalarda sərgilədiyi mövqedir. Müşahidələrimdən gəldiyim qənaət budur ki, Çin adətən, strateji maraqlarına toxunan məsələlərdə açıq reaksiya verməkdə tələsmir. Xüsusən də üçüncü tərəflərin təşəbbüsleri qarşısında daha çox "gözləmə və qiyamətləndirmə" mövqeyi tutur. Müqayisə

fürəm deyim ki, Rusiya və İran bunun tam tərsini edir. Mövcud situasiyada Çinin səssizliyinə dair ilk və ən ağlabatın versiya alternativ marşrutların mövcudluğudur. Xüsusilə bu məqam Pekin strateji elastiklik verir. Daha dəqiq desək, Gürcüstan və İran marşrutları Çinin nəzərində çıxmayıb. Əksinə, son illərdə Pekin həm İrana, həm də Gürcüstana böyük miqdarda investisiya yatırır. Digər tərəfdən, Azərbaycan özü də her iki marşrutun davamlılığı, hətta gələcəkde daha da inkişafında maraqlıdır. Bu baxımdan Çin Zəngəzur dəhlizinə qarşı açıq reaksiya vermədən, sakit şəkildə alternativ və ya paralel layihələrin üzərində işleyə bilər.

Gizli razlaşma

Lakin bir də məsələnin daha fərqli, suby-

ektiv versiyama dayanan tərəfi var. Hesab edirəm, Azərbaycanla Çin arasında daha mühüm bir razlaşma var. Söhbət icrası illərdir siyasi, iqtisadi və texnoloji səbəblərdən reallaşmayan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsində gedir. Transxəzər layihəsi, ya da dəhlizli həm Çin, həm də Azərbaycan üçün çox əhəmiyyətlidir.

Prezident İlham Əliyevin Çinə son sefəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Səfer zamanı iki ölkə arasında bir çox saziş, o cümlədən strateji tərəfdəşlilik haqqında sənəd imzalandı. Bu sənədə Transxəzər marşrutu ilə bağlı gizli razılaşmalar da ola bilər.

İcrası riskli layihə

Qeyd etdiyim kimi, uzun müddət Xəzərin statusu məsələsində fikir ayrılıqları daha qabarlı olsa da, son illərdə mübahisəli hüquqi status məsələləri artıq müyyəyen qədər həllini tapıb. Məhz buna görə bu qənaətdəyəm ki, Çin üçün hüquqi manevr imkanları hazırda yaranıb.

Təbii ki, işin texniki tərəfləri var. Xəzərin dibindən optik internet kabeli artıq bəzi ölkələr arasında çəkilib. Demir yolu tuneli və ya sualtı qaz kəməri layihəsi də texniki baxımdan mümkünür. Düzdür, icrası kifa-

yət qədər bahalı və risklidir, amma Çinin maliyyə və texnoloji resursları belə bir layihəni reallaşdırmaq üçün yeterlidir. Nəzərə almaq lazımdır ki, 99 il kifayet qədər uzun bir müddətdir və Çin daha tez vaxta Transxəzər layihəsini heyata keçirib, nəzərət sahibi ola bilər. Bu zaman isə hazırda ABS-in "Tramp marşrutu" fonunda etdiyini Çin edə bilər.

Azərbaycanın rolü artacaq

Çinin Rusiya ilə münasibətlərdə səmimi olduğunu düşünmürem. Bu məsələdə balanslı görünməyə çalışan Pekin, eyni zamanda alternativ marşrutların olmasını istəyir. "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində Rusiya üzərindən keçən Şimal marşrutuna alternativ olaraq Transxəzər-Orta Dəhliz (Çin-Qazaxistan/Türkmenistan-Xəzər-Azərbaycan-Gürcüstan-Avropa) marşrutu Çinin strateji ehtiyat planıdır. Əslində, Rusiya-Ukrayna müharibəsi bu marşrutun əhəmiyyətini bir daha göstərdi.

Azərbaycan üçün isə belə bir razlaşma həm geosiyasi statusunu gücləndirir, həm də ölkəni regionun enerji və informasiya tranziti baxımından mərkəzə çevirir. Azərbaycan artıq Şərqi-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Əgər Transxəzər marşrutu reallaşarsa, bu, Bakı-Tbilisi-Qars demir yolu, Cənub Qaz Dəhlizi və digər infrastruktur xətləri ilə integrasiya olunaraq Azərbaycanın qlobal logistika şəbəkəsində rolunu artırır.

Azərbaycan yeni titul qazanacaq

Burada Azərbaycanın da ne etmək istədiyini anlamaq lazımdır. Aydın məsələdir ki, Bakı ne Qərbdən, nə Rusiyadan, nə ABŞdan, nə də Çində asılı olmaq isteyir. Əksinə, bu güclərin maraqlarını ölkənin tranzit üstünlükleri üzərində balanslaşdırmağa çalışır. Zəngəzur dəhlizinin açılması da bu strategiyanın bir hissəsidir. Başqa cür desək, Ermənistanla normallaşma, Türkiye ilə əlaqələrin dərinleşməsi, İranla ehtiyatlı əməkdaşlıq və Çinə yeni marşrutlar təqdim etməklə Azərbaycan özünü regionun geosiyasi "dəhliz lideri" kimi formalaşdırıbiler.

Hər halda Transxəzər layihəsi hazırda yalnız ideya və diplomatik hazırlıq mərhələsində ola bilər, lakin əgər Çin qərar verərsə, bu layihənin reallaşması üçün texniki və maliyyə resursları təmin edilə bilər. Onu da deyim ki, bu cür strateji layihələr qısamüddətli nəticələrə hesablanır. Azərbaycanın diplomatik çevikliyi, geosiyasi mövqeyi və enerji-logistika potensialı bu layihənin mərkəzi halqasına çevrilməsinə imkan verir. Çinin səssizliyi isə, bəlkə də, bu razılaşmanın artıq masada olduğunu, lakin açıqlanmadığını göstərir. Yəni bu səssizlik "susqun razılıq" ola bilər.

Ayşən Vəli

Təbii ədviyyatlı içkilər: faydalıdır, amma doza vacibdir



"İnsanlar "təbii güc" deyə düşündükləri ədviyyatlı içkiləri çox vaxt faydalı olsun deyə qəbul edirlər, amma problem odur ki, hər təbii şey təhlükəsiz deyil və

doza məsəlesi çox vacibdir". Bu barədə qida eksperti Fərid Səfərov S A-ya açıqlamasında bildirib. Onun sözlerinə görə, bəzi məşhur ədviyyatlardan düzgün istifadə etmək lazımdır.

1. Darçın

Faydası: Qan şekerini bir qədər aşağı sala bilər, antioksidant təsir göstərir.

Amma uzun müddət və çox miqdarda qəbul edildikdə qaraciyər zədələnməsi və qan ləxtalanma pozğunluğu riski yaradır.

2. Zəncəfil

Faydası: İltihab əleyhinə təsir, həzmə kömək, ürəkbulaşmanı azalda bilər.

Qan sulandırıcı təsiri güclüdür. Mədə turşuluğunu artırıb, qan təzyiqini salaraq başğıçellənmə verə bilər.

3. Zerdəçal (sarıkök)

Faydası: Güclü antiinflamatuar, qaraci-

yər dəstəkleyici təsir göstərir.

Öd daşı və ya öd yolları tixanıqlığı olurlarda spazm və ağrını artırıb bilər. Həddindən artıq istifadə mədə-bağırşaq pozğunluqlarına səbəb ola bilər.

Ekspert əlavə edib ki, bu qarışqlardan "Çox içsəm, daha çox fayda alaram" düşüncəsi zəherlənmə və qaraciyər, böyrək zədələnməsi riskini artırır. "Daimi gündəlik istifadə zamanı bitkilərdəki aktiv maddələr dərman kimi təsir göstərə bilər, amma həkim nəzərəti olmadan uzunmüddətli istifadəsi təhlükəlidir. Əksər ədviyyatlar qan durulacağı, şəkər salıcı, təzyiq tənzimləyici təsir göstərdiyi üçün dərmanların təsirini artırıb və ya azalda bilər", — deyib Fərid Səfərov qeyd edib.

Səfərov, tövsiyə edir ki, ədviyyatlarla hazırlanmış detoks içkilərini müalicə məq-



MÜNASİBƏT BİLDİRİLDİ

sedli deyil, müxtəlif, balanslı qidalanmanın bir hissəsi kimi, həftədə 2-3 dəfə, kiçik porsiyada istifadə etmək daha təhlükəsizdir. Xroniki xəstəliyi olanlar (diabet, ürək-damar, qaraciyər, mədə xəstəlikləri) isə başlamazdan əvvəl mütləq həkimle məsləhətləşməlidir.

Fatimə Əliyeva

Vaşington görüşü çerçevesində ABŞ, Azərbaycan, Ermənistan liderləri arasında imzalanan Birgə Beyannamə əsasında ATƏT-in Minsk qrupunun ləgvi ilə bağlı qərar Avropa İttifaqının şərti sərhəddə yerləşdirdiyi Mülki Müşahidə Missiyasının «binokl diplomatiyası»na da aid olmalıdır

Azərbaycanın Zəfəri ilə bitən ikinci Qarabağ müharibəsindən sonra belə ölkəmizə qarşı təxribatları davam etdirən ermənipərest dairələrin onsuza da fealiyyətsiz qurum kimi tanınan Minsk qrupunu canlandırmış cəhdələri də nəticəsiz qaldı. Razılışmaya əsasən, guya bölgədə sabitlik yaratmağı və erməni silahlılarını bölgədən uzaqlaşdırmağı öhdəsinə götürən Rusiya «sülmərəmliləri»nin yerləşdikləri ərazilərdə «saqqallı terrorçuların» təxribatlar töötəməsi belə bu missiyanın həmsədrlərini narahat etmədi. Mülahizələr çox olsa da məqsəd Minsk qrupunun saxlanılması idi. Artıq tarixin arxivinə atılmış, «Dağılıq Qarabağ münaqişəsi»nin həlli ilə məşğul olmaq kimi vəzifə məsuliyyətini «unudan».

Bölgədə sabitliyin, təşəbbüskarı və müəllifi - Azərbaycan

vədine xilaf çıxan, 28 il bölgəyə turist kimi səfərlər edən, yalnız Ermənistanın maraqlarına uyğun açıqlamalar verən qrupun məqsəd və məramının əsəssizliyini «Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və olmayıacaq. Nə qədər ki mən Prezidentəm, olmayıacaq» sözləri ilə ifade edən dövlət başçımız qətiyyətlə bildirirdi ki, bu «üçlüyün» artıq təqaüdə getmək vaxtidır.

«Minsk üçlüyü»nün fealiyyətsizliyini etiraf edən qrupun sabiq amerikalı həmsədri Riçard Hoqlandın «Etiraf edirəm ki, gördüğümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Beşulduzu otellərdə qalırdıq və orada bize lüks apartamentlər ayrırlırdı. Restoranlardan, bardan pulsuz istifadə edirdik. Olduğumuz şəhərlərdə həmişə on yaxşı restoranları axtarırdıq. Bakı və İrəvanda ATƏT bayrağını göstərirdik, yaxşı yaşayırırdı. Lakin etiraf edirəm ki, çox az iş gördük» sözləri də «nə hərb, nə sülh» tezisinə uyğun «fealiyyət göstəren» Minsk qrupunun gizli, «üç müşkətyor» oyununun beynəlxalq səviyyədə özünü təkzibi idi.

Prezident İlham Əliyevin xarici jurnalistlərlə görüşlərindən bir məqamı xatırlamaqla Azərbaycanın sülhyaratma məsələsində Minsk qrupundan daha artıq səy göstərdiyinin şahidi olarıq: Rusyanın «Zvezda» və «Bolşaya Aziya» media holdinglərini təmsil edən jurnalıstan dövlət başçımıza müraciətə söylədiyi «Siz bütün dönyanın gözü qarşısında nadir president yaratdırınız. Çünkü Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhmərəmlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdırınız, halbuki digər tərəf bir dəfə de olsun, bu cür bəyanat vermədi» sözləri Prezident İlham Əliyevin münaqişənin sülh yolu ilə həlli namına göstərdiyi siyasi iradəyə inam, etimad, «Minsk qrupunun fealiyyətinə ehtiyac varmı» sualının cavabı idi.

İkinci Qarabağ müharibəsində qazanılan Qələbə ilə 30 illik işğala son qoyan Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Silahlı Qüvvələrimiz BMT Təhlükəsizlik Şurasının qətnamələrini, Minsk qrupunun öhdəsindən gələ bilmədiyi vezifələri 44 gündə yerine yetirdi. Dövlət başçımızın «Dağılıq Qarabağ adlı məhfum artıq yoxdur» sözlərinin beynəlxalq səviyyədə təsdiqlən-

məsi, Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsi zamanı, döyüşlərin davam etdiyi günlərdə və sonrakı müddətdə də hadisələrə müdaxilə etmeyən, əvvəller olduğu kimi, səssizlikləri ilə işgalçını dəstekleyən Minsk qrupu ölü qurum olduğunu fərasətsizliyi ilə də təsdiqlədi. İkinci Qarabağ müharibəsindən sonra da «sehirlili çubuq»la Minsk qrupunu diriltmək cəhdəri nəticəsiz qaldı.

Tarixi hadisələr də göstərdi ki, ATƏT-in Minsk qrupu yarandığı gündən problemin həllinə yox, yerində qalmışına, dondurulmasına xidmet edib. ATƏT-in hazırda mövcud olan formatına ehtiyacı yoxdur, olsa belə, «ölü canlar»dan heç nə ilə fərqlənmir. Ermənistanın xunta rejiminin həbi-

şəhərində keçirilmiş görüşünün nəticələrinə dair 7 bənddən ibarət Birgə Beyannamənin imzalanması tarixi hadisə idi.

«Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp «Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərə münasibətlərin təsis olunması haqqında» Sazişin razılışdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlilik etdi. Bu kontekstdə biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurguladıq» sözlərini yer aldı. Bəyannaməde Minsk qrupu ilə bağlı maddənin yer olması gözlənilen sülh sazişinin imzalanması istiqamətində atılan inamlı addım, Prezident

Mətiq sadədir. Bunun üçün Ermenistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannamesi çıxarılın. Prinsipce məsələ budur. Buna görə də sülh sazişinin mətni razılışdırılıb. Bu sənədin paraflanması ideyası da Azərbaycan tərəfindən irəli sürüllüb. Biz sadəcə olaraq, Əbu-Dabidə baş verənləri şərh etmədik. Fikirləşdik ki, kommunikenin birgə mətni üzərində razılığa gəldiyimiz üçün şərh ediləcək heç nə yoxdur. Amma erməni tərəfi həmişə olduğu kimi, öz şəhərləri ilə təfərruatları ortaya qoymağa çalışır. Prinsipce, dədiyim kimi, biz tabutun üzərini dəmir-betonla qapatacaqdan və bundan sonra normal yaşamaqdan uzaqda deyilik» sözleri ilə Ermənistana daha bir ev tapşırığı verildiyini söyləyən Prezident İlham Əliyev birgəyəşayışa hörmətlə bağlı tövsiyəsini də xatırladı: «Biz özümüzə məxsus



cinayətlərinin, şəhər və kəndlərimizin tam dağıdılmasının şahidi olan, «münaqişənin hərb variantı yoxdur» aldadıcı tezisleri ilə gün keçirən Minsk qrupunun yaradılmasında əsas məqsəd status-kvonun saxlanılmasına nail olmaq idi. «Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyaset, səyələrin səfərbər olunması, Azərbaycan xalqının həmreyiliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının ezmkarlığı, Azərbaycan əsgərinin müzəffərləri sayəsində dəyişdirilə bilər. Haqlı olduğunu zəifləndirən sözləri ilə bu missiyanın bivec bir format olduğunu dəmir yumruğu ilə təsdiqləyən Prezident İlham Əliyev Ermənistana təklif olunan sülh sazişinin əsas bəndlərindən sayılan bu qrupun ləgvi ilə bağlı qətiyyət göstərdi. 2023-cü ilin sentyabrında aparalan antiterrör tədbirindən sonra Azərbaycanın bölgədə yaradıldığı yeni realılıqları etiraf etək də havadalarının isteyinə uyğun olaraq Minsk qrupunun tam ləgvi ilə bağlı ATƏT-ə müraciət ünvanlaşmasında tərəddüd edən Ermənistən sonda düzgün yolu tapdı.

Bu günlərdə ABŞ Prezidenti Donald Tramrin təşəbbüsü ilə Vaşingtonda keçirilən üçtərəfli görüşdə Ermənistanın aldığı ev tapşırıqları arasında Minsk qrupunun ləgvi əsas məsələ kimi müzakirə olundu. ABŞ-Azərbaycan-Ermənistan liderlərinin iştirakı ilə keçirilən Vaşington görüşünün məntiqi nəticəsi ümidi verici oldu. Azərbaycan, Ermənistən və ABŞ arasında imzalanan Birgə Beyannamə, Ağ Evde paraflanın sülh sazişi, Birləşmiş Ştatlarla Azərbaycan arasında Strateji Tərəfdəşliyə dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənədin qəbulu Cənubi Qafqazda sülhün təminatına etibarlı qarant kimi dəyərləndirildi. Azərbaycanla Ermənistən arasında münasibətlərin normallaşmasına xidmet edən Birgə Beyannamənin qəbulu, sülh sazişinin paraflanması Vətən müharibəsinə haqq-ədalətə başa çatdırın, sülh sazişinin imzalanmasına mane olan məsələnin həllinə siyasi müstəvidə nail olan Azərbaycanın bir daha bölgədə söz sahibi olduğunu gösterdi. «Azərbaycan Respublikasının Prezidenti və Ermənistən Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşington

İlham Əliyevin bu sahədə davam etdirdiyi siyasetin uğur sehifəsi idi: «Biz, həmçinin Avropana Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistən Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlilik etdi. Biz ATƏT-in bütün iştirakçı dövlətlərinin bu qərari qəbul etməye çağırırıq» sözləri region dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında yaranan inamın təzahüründür.

Vaşingtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində Azərbaycanla Ermənistən arasında sülh sazişinin imzalanmasına əngel olan Minsk qrupunun ləgvi ilə bağlı əldə olunan razılığı məntiqli, əsaslı, qanuna uyğun hesab edən Prezident İlham Əliyevin söylədiyi kimi, Ermənistən Azərbaycanın ərazi bütövlüyünü tanıdı, «Qarabağ Azərbaycandır!» reallığını təsdiqlədiyi üçün funksional fealiyyətini itirən Minsk qrupunun de-yure qalması tamamilə məntiqsizdir: «Ona görə bə gün sülh sazişinin paraflanması və Minsk qrupunun ləgvi ilə bağlı bizim müstərek müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. Yenə də deyirəm, bə gün bu paraflanma Ağ Evde baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistən konstitusiyasına dəyişdiriləndə, - Ermənistən tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. - Azərbaycana olan ərazi iddiası oradan çıxarılaçq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq.» Çünkü sülh sazişinin imzalananda hər bir məsələ öz həllini tapmalıdır.

Bələliklə, reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar arxada qaldı. «Beynəlxalq hüququn normaları və separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır. Əger erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır.

olayı qaytarmışq və beynəlxalq ictimaiyyət bu reallığı dəstekləyir. Mən bunu əvvəlki görüşlərdə də demişəm: siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul situasiya tədricən yaranıb illər ki, üç ölkə nəhayət, heç olmasa, hər hansı əməkdaşlıq imkanlarını müzakirə etməyə başlaya biləsin.

Vaşington görüşünün nəticələrindən də aydın olur ki, Minsk qrupunun təxəyyülündə formalasın «Dağılıq Qarabağ» məsəlesi reallıqda mövcud deyil. Bu, ərazi Azərbaycanın bir parçası olmaqla müzakirə mövzusu deyil. ABŞ-in sabiq Prezidenti Bayden Administrasiyasının «elçisi» xanım Harris Kimilərinin «ağ at» belində bölgəyə səfərləri belə ermənilər sevindirmədi. Ermənistən konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılmasının həll edilən kimi sülh müqaviləsi imzalana, Cənubi Qafqaz sabitlik məkanı ola bilər.

Vaşington görüşü dəha bir məsələni intensivləşdirir. Avropa İttifaqının (Aİ) qeyri-qanuni, Azərbaycanın reyi olmadan formalasın «Dağılıq Qarabağ» məsəlesi Azərbaycanla sərhəd xətti boyunca yerləşdirildiyi Mülki Müşahidə Missiyasının agent korpusuna, «binokl diplomatiyası» ilə «patrul xidmeti» aparan «mavi geyimlilər»ə ehtiyac qalmır. Praqa razılışması çərçivəsində Ermənistənə 40 nəfərlik Aİ missiyasının müvəqqəti (2 aylıq) yerləşdirilməsi barədə razılığın 2027-ci ilədək uzuadılması ilə bağlı qərarın heç bir hüquqi əsası yoxdur. Ermənistən Vaşington görüşündə anladı ki, sülh sazişinin imzalanması daha çox ona lazımlı olduğu üçün Azərbaycanın Azərbaycanın şərtlərini qəbul etməklə Aİ Mülki Müşahidə Missiyasının mandatının uzadılmasına – başqa sözə, Azərbaycanla sərhədə xarici ölkələrin hərbi qüvvələrinin yerləşdirilməsinə qarşı çıxmışdır. Bu şərti sərhədde sakitliyin əsas müəllifi və təşəbbüskarı Bakıdır. Bu situasiyada Avropa İttifaqının ata bileyəyi yeganə konstruktiv addım, sülh prosesinə dəstəyi missiyanın fealiyyətini dayandırmaq və regionu tərk etmək olardı.

Xuraman İsmayılgızı

Putin qorxur



Rusiya prezidenti Vladimir Putin Alyaskaya, Trampla görüşə tələsir. "The Sun" yazar ki, Vladimir Putinin Trampla Alyaskada görüşü zamanı təhlükəsizliyi yüksək səviyyəli kəşfiyyatçılar tərəfindən təmin ediləcək. Onların seçimi "əməliyyat psixologiyası", müstəsna fiziki və psixoloji düzümlülük və istənilən hava şəraitinə uyğunlaşma qabiliyyətinə əsaslanır. Yer kürəsinin ən güclü insanlarından biri kimi, onu qanına susayan potensial qatillərdən qorumaq üçün mümkün olan hər şeyi edəcək sadıq cangudənlər əhatə edir.

Rusiya prezidenti Vladimir Putinin yüksək rütbəli kəşfiyyatçıların müşayiəti ile Alyaskaya gələcəyi gözlənilir. Cümə günü dünya iki fövqəldövlətin liderlərinin Ukraynanın taleyini müzakirə etmək üçün

danişqlar masası arxasında görüşəcəyi Alyaskada hadisələri izleyəcək. Tramp və Putin Alyaskadaki Elmendorf-Richardson hərbi bazasında təkbətək görüş keçirəcək. Kreml danişqların yerli vaxtla saat 11:30-də (Moskva vaxtı ilə 22:30) başlayacağını təsdiqləyib. 2022-ci ildə Ukraynada mühərbiə başlayandan bəri ölkəsinə nadir hallarda tərk edən Putin maksimum müdafiəni təmin etmək üçün yüksək təlim keçmiş mühafizəçilər tərəfindən əhatə olunacaq. 25 ildir Rusiyaya rəhbərlik edən keçmiş KQB agentinin təhlükəsizliyindən çox narahat olduğu bildirilir.

Mayın 9-da Qələbə Günü paradına qatılan Rusiya rəsmisi "The Moscow Times"la fikirləri bölüşüb: "Kreml Vladimir Putinin təhlükəsizliyinə çox ciddi yanaşır. Onu görünən və görünməyən cangudənlər ordusunu qoruyur". "The Economist" yazar ki, özünü onun "muşketyorları" adlandıran Putinin tə-

lükəsizlik xidmətinin üzvləri Rusiya Federasiyası Federal Mühafizə Xidmətinin (FSO) xüsusi bölməsinin üzvləridir.

Onların daşıyacaqları coxlu şeylər arasında bir neçə çamadan diqqəti çəkir. Ancaq bu sizin adı baqajınız deyil. Hər bir çamadanın gülə keçirməz örtüyü var ki, Putinə atəş açılacağı təqdirdə qalxan kimi istifadə oluna bilər. Putin həm də "Çeget" adlı qorxunc kiçik nüve çamadanını gəzdirməyi sevir. 1980-ci illərdə DTK üçün yaradılmış əvvəlki versiyaların min ton trotilə bərabər olan bir kilotonluq partlayıcı yüksək malik olduğu düşünüldür. Bu, yarım mil radiusda hər şeyi mehv etmək üçün kifayətdir.

Müsəir versiyanın nüve zərbəsi

Üçün əmrləri ötürmək üçün

nəzərdə tutulduğu güman edilir.

Bir düyməni basmaqla Moskvadakı Baş Qərargah bir signal alır və nüve zərbəsinə başlayır. Putin üçün cəngidlər seçilərken aşağıdakı keyfiyyətlərə xüsusi diqqət yetirilir: "əməliyyat psixologiyası", müstəsna fiziki və psixoloji düzümlülük, istənilən hava şəraitinə uyğunlaşma qabiliyyəti. Onlar zirehdən gülələri atmağa qadir olduğu deyilən SR-1 "Vektor" tapançası ilə silahlınlar.

Prezident Putinin planlaşdırılan səfərinə (istənilən yerə) bir neçə ay qalmış Rusiya xüsusi xidmət orqanları hərəkəflə hazırlıq görür. Bombaların uzaqdan partlamasının qarşısını almaq üçün elektron tixac qurğuları quraşdırılır. İxtisaslı mütəxəssisler rəqəmsal cihazlardan istifadə edərək elektron nəzareti həyata keçirirlər. Yolda Putini ağır zirehli furqonlardan ibarət karvan müşayiət edir. Onlar AK-47 avtomatları, tank əleyhinə qumbaraat və daşınan zenit-raket kompleksleri ilə silahlanmış xüsusi təyinatlıları yerləşdirir, New York Post xəbər verir.

Məlumdur ki, cümə günü baş tutacaq sammitdə Rusiya və Amerika xüsusi xidmət

organlarının əməkdaşlarından ibarət gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Ankoric yaxınlığında yerləşən hərbi bazada ABŞ Hərbi Hava Qüvvələri, Ordu, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun üzvləri, eləcə də Milli Qvardiyaçılar və ehtiyatda olan əsgərlər yerləşir. Ümumilikdə orada 32 mindən çox hərbi qulluqçu ailələri ilə birləşdə yaşayır - Ankoric əhalisinin təxminən 10%-i. Yaxınlıqda qızılı ayılar, moose və canavarlara rast gəlinir. Konres Kitabxanasının məlumatına görə, baza Soyuq Müharibə dövründə ABŞ-ı Sovet ittifaqından qorumaq üçün "xüsusiə vacib"



hesab edilib.

Ağ Ev, görünür, Rusiya liderinin hərbi mühitdə qarşılmasına istəməsə də, başqa seçim olmadığı qənaətinə gəlib. Elmendorf-Richardson Alyaskada belə yüksək səviyyəli görüş üçün lazımi təhlükəsizliyi təmin edə biləcək yeganə yerdir. Putin Moskvadən doqquz saat, Tramp isə iki prezident təyyarəsi üçün kifayət qədər uçuş-enmə zolağı ilə Vaşinqtondan yeddi saat yarım uşacaq. Əsas isə, danişqların nəticəsidir. Ukrayna hərracın harasında və neçədən başlanan qıymətlə olacaq. Zelenski Ukraynasız danişqların heç bir nəticə verməyəcəyini əvvələndən bəyan edib.

V.VƏLİYEV

"Ev heyvanları ilə ünsiyyət empatiyani gücləndirir"

Eslində, ev heyvanları ilə kontraktda olmaq insanda empatiya hissini gücləndirir. Kiçik yaşılı uşaqlar ev heyvanı saxlayarkən, onların yuvasını temizləyərkən məsuliyyət hissi formalşdırırlar. Heyvanlar daniş bilmədiyi üçün onların ehtiyaclarını başa düşmək uşaqlarda empatiyani artırır və bu, onların insanlarla münasibətinə də müsbət təsir edir", - bu fikirləri aile və uşaq psixoloğu Aynur İsmayılova SİA-ya açıqlamasında bildirib. İnsanların yetkin yaşda ev heyvanı saxlaması da bəzən daxili ehtiyacları bağlıdır. Yalnız olan biri üçün heyvanla ünsiyyət səsiz dostluq formasıdır. Hətta elə insanlar var

ki, deyir "insanla dostluq etsəm, məsuliyyətini daşıya bilmərəm", amma heyvan saxlaysı. Bu da bir növ sosiyallıqdır, sadəcə səsiz və məsuliyyətli şəkilde.

Ekspert vurğulayıb ki, hər bir halda ev heyvanına qayğı göstərmək, onu bəsləmək və ümumiyyətənən heyvanlara qarşı mərhemətli olmaq insanın empatiya qabiliyyətinin yüksək olmasından xəbər verir. Uşaqlarda bu hissən erkən yaşda formalşması onların gələcəkdə daha sağlam şəxsiyyət kimi yetişməsinə, cəmiyyət içinde davranışlarına və daxili dünyalarının zənginləşməsinə böyük təsir göstərir. Eyni zamanda, ev heyvanları ilə əlaqə həm uşaqlar, həm də yet-



kinlər üçün stresin azalmasına, emosional sabitliyin qorunmasına kömək edir. Bu, onların sosial bacarıqlarını inkişaf etdirir və

insanın gündəlik həyatında pozitiv təsir yaradır.

Fatimə Əliyeva

Seriyamızın bundan əvvəlki hissələrində insanın necə yaranması haqda maraqlı faktları təqdim etmişik. Ondan əvvəlki hissələrdə isə, bitkilərin, heyvanların, ümumiyyətlə həyatın necə yarandığı haqda elmi və dini dəllilləri vermişdik. Bu yazıda isə, həyatın mənşəyi haqda cəfəngiyatın (təkamül nəzəriyyəsi) elm tərəfinin necə təkzib edildiyinə toxunacağıq.

(XXXIV YAZI)

Həyatın mənşəyi haqqında elm nə deyir?- MARAQLI FAKTLAR- 3

Təkamül nəzəriyyəsi həyatın təsadüflər nəticəsində yarandığını iddia edir. Buna görə də bu iddiaya göre, cansız və şüursuz atomlar əvvəlcə bir araya gələrək hüceyrəni əmələ getirmiş, sonra isə eyni atomlar bir şəkildə digər canlıları, o cümlədən insanları meydana getirmişdir.

Bu iddianın nə dərəcədə əsaslı olduğunu baxaq: həyatın tikinti materiallarını- karbon, fosfor, azot və kalium kimi elementləri bir araya gətirdikdə bir kütə əmələ gelir. Bu atomlar kütlesi hər hansı emaldan keçə də, heç bir canlı əmələ getirə bilməz.

Gəlin bunu tacribədə nəzərdən keçirək. Təsəvvür edin ki, canlıların quruluşunda olan fosfor, azot, karbon, oksigen, dəmir və magneziyum kimi çoxlu miqdarda elementləri çoxsaylı böyük çəlləklərə yerləşdirir. Hətta bu çəlləklərə bu qarışığda olmayan hər hansı inqrediyentləri də əlavə edək. Qarışqları nə qədər istəsək aminturşusu və zülalla dolduradək (təsadüfən tək birinin belə meydana gəlmə ehtimalı 10 üstü 950-dir). Bu qarışqlara istədiyimiz qədər istilik və rütubət tətbiq edək. Nə etək də, o çəlləklərdən əslə bir canlı çıxmayacaq. Neinki mürekkeb bir canlı orqanizm, bu canlıların bir hüceyrəsi də əmələ gelməyəcək.

Bir sözlə, şüursuz atomlar bir araya gələrək canlı hüceyrə əmələ getirə bilməzler. Maddə ancaq Yaradanın qüdrəti ilə canlanır. Bunun eksini iddia edən təkamül nəzəriyyəsi tamamilə əsərsizdir. Təkamül nəzəriyyəsinin qətiyyən açıqlaya bilmədiyi başqa bir məsələ də göz və qulağın üstün qavrayış keyfiyyətidir.

Göze keçməzdən əvvəl "Biz necə görürük?" sualına qısaca cavab verek. Bir cisimdən gələn işq şüaları gözün tor qışasına tərsinə deyir. Bu şüalar oradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevirilir və beynin arxa hissəsində görme qabığı adlanan kiçik bir yere çatır. Bir sıra proseslərdən sonra bu elektrik siqnalları beynin bu mərkəzində görüntü kimi qəbul edilir.

Beləlikle, beynin işiqdan qorunur. Başqa sözə desək, beynin içi qapqaradır; işq beynin özünü



qədər nüfuz edə bilməz. Vizual korteks adlanan bu yer zil qaranlıq bir yerdür, işığın heç vaxt çatmadığı bir yerdür. Bununla belə, bu zil qaranlıqda parlaq, işıqlı bir dünya müşahidə edirsən.

şeyi şüursuz atomlar necə əldə edə bilərdi?

Əgər gözdən daha primitiv bir görüntü yaradan bir cihaz təsadüfən yaradıla bilməzsə, o zaman göz və onun gördüyü görüntünün



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" istiqaməti çərçivəsində hazırlanıb.

de görən və eşidən şüur kimi aididir? Beynin içində canlı rəngli bir dünya üzərində düşünən, simfoniyaları və quş nəgmələrini dinləyən və qızılıqlı qoxulayan kimdir?

İnsan gözündən, qulağından və burnundan gələn stimullar elek-

təbiətin yeganə materialist izahını verdiyi üçün darvinizmi qəbul edirlər. Bəzən hətta bunu açık etiraf edirlər.

Harvard Universitetindən tanınmış genetik alim və qabaqcıl təkamülü Rıçard Levontin "əvvəl materialist, sonra alim" olduğunu etiraf edir:

"Bizdə materializm, apriori inancımız var. Bizi dünyanın materialist izahını verməyə məcbur edən elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə apriori

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sırrı harada gizlənir



Üstəlik, bu görüntü o qədər aydın və keyfiyyətdir ki, hətta 21-ci əsr texnologiyası bütün resurlarına baxmayaraq, bu aydınlıq səviyyəsinə nail ola bilməyib. Ən qabaqcıl televiziya ekranı belə bu cür aydınlığı təmİN edə bilməzdi. 100 ildir ki, minlərlə mühəndis bu aydınlığa nail olmaq üçün səy göstərir. Məhz bunun üçün fabrik-lər, nəhəng obyektlər tikilir, tədqiqatlar aparılır, planlar, layihələr hazırlanır. Yene televizor ekranına, indi isə əlinizdə tutduğunuz kitabə baxın. Aydınlıq və keyfiyyətde əhəmiyyətli fərq görecəksiniz. Bundan əlavə, televizor ekranı size ikiölçülü təsviri göstərir, halbuki sizin vəziyyətinizdə siz üçölçülü, dərin perspektivə baxırsınız.

Uzun illərdir on minlərlə mühəndis üçölçülü televizor yaratmağa və gözün vizual keyfiyyətinə nail olmağa çalışır. Bəlli, üçölçülü televiziya sistemi yaradıblar, amma eynək taxmadan onu üç ölçülü görmək mümkün deyil; üstəlik, bu, səni üçölçülü sistemdir. Arxa fon bulanıq, ön tərəf isə kağız fon kimi görünür. Gözün görə bileyəci qədər aydın və keyfiyyəti bir görüntü heç vaxt istehsal olunmur. Həm kameralarda, həm də televizorlarda görüntü itkisi qaçılmaz olaraq baş verir.

Təkamülçülər bu yüksək keyfiyyətli, aydın görüntünü yaradan mexanizmin təsadüfən meydana gəldiyini iddia edirlər. Əgər kimse sizə otağınızdakı televizorun təsadüfən meydana gəldiyini, atomların bir araya gələrək bu görüntü yaradan cihazı yaratdığını desə, nə düşünürsünüz? Minlərən insanın belə yarada bilmediyi bir

də təsadüfən yarana bilməyəcəyi açıqdır.

Eyni şey qulağa da aiddir. Xarici qulaq pinna vasitəsilə ətrafdan gələn səsəri toplayır və onları orta qulağa ötürür; Orta qulaq qəbul etdiyi səs titrəyişlərini gücləndirir və daxili qulağa ötürür, daha sonra bu titrəmələri elektrik siqnallarına çevirir və beynə gəndərir. Görme ilə olduğu kimi, eşitmə də beynin eşitmə mərkəzində baş verir.

Beyin işq kimi səsən də izolyasiya edilir, səs keçirmir. Buna görə də çöl nə qədər səs-küylü olsa da, beynin içi tamamilə səssizdir. Buna baxmayaraq, ən aydın səsər beyində qəbul edilir. Səs keçirməyən beyninizdə bir orkestrin simfoniyalarını dinləyir və izdihamlı mühitin bütün səsküyünü eşidirsiniz. Ancaq həssas bir cihaz o anda beyninizin içindeki ki səs səviyyəsinə ölcəsydi, orada mütləq səssizlik olduğu görünür. Nəce ki, texnologiya aydın görüntünü eldə etmək ümidi ilə istifadə olunur, eləcə də onilliklərdir ki, səs üçün də olunur. Səs yazılıları, stereolar, bir çox elektron cihaz və səsi aşkarlayan musiqi sistemleri bu səylərdən yalnız bəziləridir.

Ancaq bütün texnologiyaya və bu texnologiya üzərində çalışan minlərlə mühəndis və mütəxəssisə baxmayaraq, qulağın yaratdığı səsin aydınlığı və keyfiyyəti heç vaxt əldə edilməmişdir.

Bəşəriyyət tərəfindən yaradılan heç bir vizual və ya audio cihaz qavrayışda göz və qulaq qədər həssas və effektiv olmamışdır. Bütün bunlardan başqa, görme və eşitmə mövzusunda başqa bir dərin həqiqət də var- Beyin in-



trik siqnalları kimi beynə keçir. Biologiya, fiziologiya və biokimya kitablarında bu görüntünün beynində necə formalasdığına dair bir çox təfərruatları oxuyacaqsınız. Ancaq bu mövzu ilə bağlı ən mühüm həqiqəti heç yerdə tapa bilmezsiniz: Beyindəki bu elektrik siqnallarına görəntü, səs, qoxu və hiss olaraq qəbul edən kimdir? Beynin içinde bütün bunları gözə, qulağa və ya buruna ehtiyac duymadan qavrayan bir şüur var. Bu şüur kimi məxsusdur?

Təbii ki, bu şüur beyni meydana getirən sinirlərə, yaq təbəqələrinə və ya sinir hüceyrələrinə aid deyil. Buna görə də hər şeyin maddədən ibarət olduğuna inanan darvinist-materialistlər bu suallara cavab vere bilmirlər. Çünkü bu şüur Yaradanın yaratdığı Ruhdur. Ruhun görüntülərə baxmaq üçün gözə, səsərli eşitmək üçün qulağa ehtiyacı yoxdur. Üstəlik, düşünmək üçün beynə ehtiyac yoxdur.

Bu açıq və elmi həqiqəti oxuyan hər bir insan bütün kainatı beynin içindəki üç ölçülü, rəngli, kölgeli və işiqli bir neçə kub səmətrik zil qaranlıq boşluğuna sıxışdır. Uca Yaradana minnətdar olmalıdır.

İndiye qədər araşdırıcılarımız təkamül nəzəriyyəsinin elmi faktalarla açıq şəkildə ziddiyət təşkil edən bir iddia olduğunu göstərir. Bəzi insanlar hətta nəzəriyyənin təqidini "elme hückum" kimi qələmə verməyə çalışırlar. Niyə?

Çünki bəzi dairələr üçün təkamül nəzəriyyəsi heç vaxt tərk edilə bilən doqmatik bir inancdır. Bu dairələr kor-koranə materialist felsefəyə sadıqdırlar və

bağlılığımız səbəbindən dünyanın materialist izahını verən tədqiqat metodları və konsepsiyaları qurur. Materializm mütləq həqiqət olduğu üçün biz ilahi izahın mənzərəyə girməsinə icazə verə bilirik". (Richard Lewontin, "The Demon-Haunted World", The New York Review of Books, 9 yanvar 1997, sah. 28).

Kimlərin və necə gülünc bir vəziyyətdə elm adından danişdığını gördünüz mü? Bu sözər darvinizmin materialist felsefəyə bağlılıq naminə davam etdirilən bir doqma olduğunu açıq şəkildə göstərir. Bu doqma maddədən başqa bir varlığın olmadığını güman edir. Ona görə də inanır ki, cansız, şüursuz materiaşa həyatı yaradır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, pələnglərin, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların cansız maddədən maddənin içindəki qarşılıqlı təsirlerə, yəni yağış və şimşek çaxmaları ilə meydana gəldiyini qəbul edir. Əslində bu, həm ağa, həm də elmə zidd olan bir fərziyyədir. Halbuki darvinistlər, öz təbirincə desək, "ilahi bir izahın ortaya çıxmاسının qarşısını almaq" üçün bu fərziyyəni müdafiə etməyə davam edirlər. Canlıların mənşəyinə materialist təəssübə baxmayanlar bu açıq həqiqəti görecekler: Bütün canlılar üstün güc, elm və ağıl sahibi bir Yaradanın əsəridir. Yaradan bütün kainatı yoxdan var edən, onu ən qüsursuz şəkildə təşkil edən, bütün canlıları yaradan və şəkilləndirəndir.

(Ardı olacaq)
Elçin Bayramlı

Alla Puqaçova Rusiya vətəndaşlığından imtina etdi...



Rusiyani üç il əvvəl tərk edən Xalq artisti Alla Puqaçova ölkə vətəndaşlığından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə Rusiyanın bir sira telegram kanalları məlumat yayıb.

Bildirilib ki, sənətçi müvafiq sənədləri

Qara dəliklərin mənşəyinin sırrı açılıb...

...Virciniya Universitetindən astrofizik Conatan Tan superkütləli qara dəliklərin -kütlələri Güneşdən milyonlarla və ya milyardlarla dəfə böyük olan və Süd Yolu da daxil olmaqla eksər böyük qalaktikaların mərkəzlərində yerləşən obyektlərin mənşəyini izah edən yeni nəzəri model təklif edib.

SIA-nın məlumatına görə, bu barədə yazı Astrophysical Journal Letters (AJL) jurnalında dərc olunub.

Pop III.1 modelinə görə, bütün belə qara dəliklər Kainatdakı ilk ulduzların -Population III.1 ulduzlarının qalıqları kimi



yaranıb.

Bu ulduzlar, fərziyyəyə görə, qaranlıq maddənin yox olmasına gələn enerji sayesində nəhəng ölçülərə çatıblar. Nəzəriyyə artıq James Webb teleskopu tərəfindən edilən bir sıra gözlənilməz keşfləri, o cümlədən uzaq və erkən Kainatda superkütləvi qara dəliklərin mövcudluğunu izah edib.

Tan yeni bir proqnoz irəli sürdü: belə superkütləvi ulduzlar Kainatdakı hidrogeni tez bir zamanda ionlaşdıraraq, onların doğumunu qeyd edən parlaq parıltılar buraxa bilər.

Normal qalaktikalardan əvvəl yaranan ionlaşmanın bu əlavə erkən mərhələsi müasir kosmologiyada əsas mübahisələri, o cümlədən "Hubble gərginliyi", "dinamik qaranlıq enerji" fərziyyəsi və neytrino kütləsi hesablamalarında anomaliyaları həll etməyə kömək edə bilər.

London Universitet Kollecinin professoru Riçard Ellis işi zerif adlandırdı və bunun erkən Kainatda ulduzların yaranması və ionlaşmasının iki mərhələli prosesini izah edə biləcəyini söyləyib.

O, ilk ulduzların qısa, parlaq partlayışla əmələ gələ biləcəyini, Uebblə gördükərimizin "ikinci dalğa" olduğunu söyləyib.

Nazlı Almuradova

Bu futbolcu üçün 80 milyon avro təklif edirlər!



İngilterənin "Manchester Yunayted" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Fermin Lopes üçün 80 milyon avro təklif edib. "Fichajes" nəşrinin məlumatına görə, "qırmızı şeytanlar" yarımmüdafia xəttini daha da gücləndirmək niyyətindədir. O, 2024/2025 mövsümündə 46 matçda 8 gol və 10 məhsuldar ötürme ilə yadda qalıb.

"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı, təbrik və başsağlıqlarınızı dərc etməyə hazırlıq!

Bu da Çin robotu - 100 metr məsafədə dünya rekordu qırdı...

Çinin şərqindəki Çjetzyang Universitetinin hazırladığı "Ağ kərgədan" adlı dördayaqlı robotu 100 metr məsafəyə qəçişdə yeni rekord qırıb. Məlum olub ki, robot bu məsafəni 16,33 saniyəyə qət edib. Bundan əvvəl Cənubi Koreya robotu "Hound" 100 metr məsafəni 19,87 saniyəyə qət etmişdi.

İnsanlar arasında 100 metr məsafəyə qəçişdə hazırkı dünya rekordu 9,58 saniyedir və o, 2009-cu ilde Berlində Useyn Bolt tərəfindən əldə edilib. Rekord Çjetzyan əyalətinin paytaxtı Xançjouda sınaq meydançasında qeydə alınıb.



Təbrik



FM şirkətinin lideri Bəykişi müəllimin ad günüdür. Bu münasibətlə onu şirkətin rəhbəri Firuz Məhərrəmov, Dəyanət, Vasif, Elnur, Kamandar, Seymour, Mübariz, Elxan, Həbib, Fizuli, Əfruzə, İlduzə, Səltənət, Sahibə, Mehparə, Günay, Gülüş, Rəsmiyyə, Məhpubə və başqaları təbrik edir, ona uzun ömr, cansağlığı, işlərində uğurlar arzu edirlər.

**Baş redaktor:
Bəhrüz Quliyev**

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

"ƏLİNÇƏ" AZƏRBAYCAN XƏYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI.
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 3000